



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nö 236 (4735) 20 dekabr 2014-cü il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Avstriya Azərbaycanla tərəfdəşliğə böyük önəm verir

*Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda
yeni təyin olunmuş səfirlinin etimadnaməsini qəbul edib*

Səh

2



14

İrəvanda qiymət
artımına qarşı kəskin
etirazlar başlayıb



2

"Qırmızı xəttə
Azərbaycan
deyil, Azərbaycanı
ittiham edənlər
yaxınlaşır"



16

Marko Roys 540 min
avro cərimə ödəyəcək



Avstriya Azərbaycanla tərəfdaşlığı böyük önəm verir

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vexin etimadnaməsini qəbul edib. Səfir Aksel Vex fəxri qarovalı dəstəsinin karşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi. Səfir Aksel Vex yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin ölkələrimizin müvafiq qurumları arasında six əlaqələrin mövcud əməkdaşlığından da inkişaf etdirilməsi üçün yaxşı baza yaratdığını dedi. Avstriyalı diplomat ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji və turizm sahələrində genişləndirilməsində maraqlı

olduğunu bildirdi. Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunaraq Avstriya Prezidenti Haynts Fışerle keçirdiyi görüşləri və apardığı səmərəli müzakirələri məmənunuqla xatırladı. Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın kənd təsərrüfatı, tikinti və informasiya-kommunikasiya texnologiyaları sahələrində genişləndirilməsi məsələlərinin qarşılıqlı məraq doğurduğunu qeyd edən dövlətimizin başçısı Avstriya şirkətlərinin ölkəmizdə uğurla fəaliyyət göstərdiyini dedi. Prezident İlham Əliyev səfir Aksel Vexin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişaf etdirilməsi üçün səyərini əsirgəməyəcəyinə ümidi var olduğunu bildirdi.

“Qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı ittihəm edənlər yaxınlaşır”



Prezident Administrasiyasının ictiyati-siyasi məsələlər şöbəsinin müdürü Əli Həsənov ABŞ dövlətkibinin demokratiya, insan haqları və emek məsələləri üzrə köməkçi Tom Malinovskinin Azərbaycan haqda dediklərinə münasibət bildirib.

Əli Həsənov “Media forum” saytına açıqlamasında bildirib ki, Tom Malinovskinin müsahibəsində əksini tapan fikirlər reallığı və həqiqəti əks etdirmir: “Azərbaycan ABŞ-la münasibətləri qorumaq və inkişaf etdirmək istiqamətində daha ölçülü-biçili, düşünülmüş addımlar atır. Qarşı tərəfin bəzi dairələri, o cümlədən ABŞ-ı təmsil edən

bəzi QHT-lər, insan haqları ile məşğul olan qurumlar və KİV-lər isə iki ölkənin münasibətlərinə kölgə salan fəaliyyətlə məşğul olurlar. Biz hər zaman iki ölkə arasındakı münasibətlərin principial tərəflərini eks etdirən məsələlərde lazımi məqamları gözləmişik və gözləməkdə davam edirik. Azərbaycan demokratiya, insan haqları, söz və mətbuat azadlığı kimi məsələlərde öz prinsiplərinə davamlı olaraq sadıq qalıb. Buna baxmayaraq kimlərse Azərbaycanın etmədiyi, ölkəmizdəki reallıqlara uyğun olmayan məsələləri bize təlqin etməyə çalışır.

Hesab edirəm ki, qırmızı xəttə Azərbaycan deyil, Azərbaycanı qırmızı xəttə yaxınlaşmaqdə ittihəm edən qurumların özü daha çox yaxınlaşır. Azərbaycan öz öhdəliklərinə hər zaman sədəqətli olub, bugün də sədəqətlidir. Bunun əksini iddia edənlər Azərbaycanın indiyədək ABŞ-la münasibətlərə və öz öhdəliklərinə necə sadıq qalmasına da, ABŞ-in həmin dairələrinin və onun müttəfiqi olanların Azərbaycanla bağlı öhdəliklərinə necə yanaşmasına da baxsınlar”.

Prezident İlham Əliyev Əfqanistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 19-da Əfqanistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalilinin etimadnaməsini qəbul edib. Səfir Mohammad Taqi Xalili fəxri qarovalı dəstəsinin karşısından keçdi. Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlər səhbət etdi. Səfir Mohammad Taqi Xalili Əfqanistan Prezidenti Məhəmməd Əşref Qaninin salamlarını dövlətimizin başçısına çatdırıldı. O, ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə mövcud olan yüksək səviyyəli əlaqələrin da-

ha da genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Dövlətimizin başçısı Əfqanistan Prezidenti Məhəmməd Əşref Qaninin bu yaxınlarda ölkəmizə səfərini məmənunuqla xatırladı. Prezident İlham Əliyev səfər zamanı ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün əsas sahələrin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığına dedi və bu əməkdaşlığın daha da genişləndiriləcəyine ümidi var olduğunu bildirdi. Dövlətimizin başçısı Prezident Məhəmməd Əşref Qaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Əfqanistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Azərbaycanın idman mütəxəssislərinə fəxri adlar verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının idman mütəxəssislərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycanda bədən təbiyəsi və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Bədən Təbiyəsi və İdman Xadimi”

Aliomarov Maqomed Aliomaroviç
Cəfərov Vaqif Məmmədəli oğlu
Həsənov Musa Süleyman oğlu

İsmayılov Çingiz Məmməd oğlu
“Əməkdar Müəllim”

Atakişiyev Akif Əli oğlu
Şahbazov Şəmsəddin İbrahim oğlu
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib:

Həsənov Rafiq Binnət oğlu
Useynov Məmməd Mir Bağır oğlu
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə edilir

“ROMA online” portalında italiyalı profesor Françesko Kossunun müəllifi olduğu “Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya qoyuluşu və inkişaf üçün imkanlar” kitabı ile bağlı məqale yerləşdirilib. Kitabın təhlil olunduğu məqalədə bildirilir ki, Azərbaycan coğrafi baxımdan İtaliyadan uzaqda yerləşsə də, bir çoxları bu ölkənin mədəniyyətinin, adət-ənənələrinin Qərbənə fərqli olduğunu düşünürə də, eślində Azərbaycanın Avropa ilə bir sıra ortaq dəyərləri mövcuddur. Yazida F.Kossunun fikirlərinə də yer verilib. O vurğulayıb ki, kitabda Azərbaycan ile İtalya mədəniyyətlərinin yaxınlığı, bu ölkənin Qərb dövlətləri ilə bir çox oxşar cəhətlərə malik olması öz əksini təpi: “Azərbaycanı araşdırmaq və “Odlar Yurdu” adlanan bu ölkə ilə bağlı kitab hazırlanıq mənim üçün olduqca maraqlı idi. Siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə edilir və burada hökumət tərəfindən özəl sektora çox böyük dəstək var. Eyni zamanda, xarici sahibkarlar üçün də əlverişli şərait yaradılıb. Azərbaycanda enerji ehtiyatlarından əldə olunan gəlirlərin digər sektorlara inkişafına yönəldiləsi kimi çox məntiqli iqtisadi siyaset həyata keçirilir”.



“ROMA online” portalında italiyalı profesor Françesko Kossunun müəllifi olduğu “Azərbaycan: hüquqi və iqtisadi araşdırma, investisiya qoyuluşu və inkişaf üçün imkanlar” kitabı ile bağlı məqale yerləşdirilib. Kitabın təhlil olunduğu məqalədə bildirilir ki, Azərbaycan coğrafi baxımdan İtaliyadan uzaqda yerləşsə də, bir çoxları bu ölkənin mədəniyyətinin, adət-ənənələrinin Qərbənə fərqli olduğunu düşünürə də, eślində Azərbaycanın Avropa ilə bir sıra ortaq dəyərləri mövcuddur. Yazida F.Kossunun fikirlərinə də yer verilib. O vurğulayıb ki, kitabda Azərbaycan ile İtalya mədəniyyətlərinin yaxınlığı, bu ölkənin Qərb dövlətləri ilə bir çox oxşar cəhətlərə malik olması öz əksini təpi: “Azərbaycanı araşdırmaq və “Odlar Yurdu” adlanan bu ölkə ilə bağlı kitab hazırlanıq mənim üçün olduqca maraqlı idi. Siyasi sabitliyin hökm sürdüyü Azərbaycanda sürətli iqtisadi inkişaf müşahidə edilir və burada hökumət tərəfindən özəl sektora çox böyük dəstək var. Eyni zamanda, xarici sahibkarlar üçün də əlverişli şərait yaradılıb. Azərbaycanda enerji ehtiyatlarından əldə olunan gəlirlərin digər sektorlara inkişafına yönəldiləsi kimi çox məntiqli iqtisadi siyaset həyata keçirilir”.

Nərgiz Paşayeva: Məqsədimiz Azərbaycan elminin dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır

2013-cü il Azərbaycan elminin tarixində mühüm bir sənədin imzalanması ilə əlamətdar oldu. Belə ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə Oksford Universiteti arasında birgə təşəbbüsün nəticəsi olaraq 2013-cü il oktyabrın 28-də Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin yaradılmasına dair Anlaşma Memorandumu imzalandı. 2013-cü ilin yayında universitetin Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın britaniyalı alımlarla görüşü zamanı məlum oldu ki, Oksford Universitetində Azərbaycan ədəbiyyatı, tarixi və dili haqda demək olar heç bir məlumat, araşdırılmalar, tədris vəsaitləri yoxdur və fənlər tədris olunmur. Bununla belə, universitetdə gürcü və erməni dilləri öyrənilir.

MDU-nun Bakı filialının rektoru britaniyalı alımlarla müzakirələr zamanı təklif edib ki, Oksford Universitetinin nəzdində Elmi Mərkəz açılsın və bu Mərkəz gələcəkdə universitetin bir hissesi kimi tanınsın, elmi fealiyyət göstərsin və gelecek nəsiller bundan istifadə edə bilsinlər. N.Paşayeva Mərkəzə Nizami Gəncəvinin adının verilməsini təklif edib. Britaniyalı alımlar Oksford Universitetində Nizami Gəncəvinin fars şairi kimi tədris edildiyini vurğulalar da, professor Nərgiz Paşayeva Nizamının simasında qurucu, birləşdirici bir şəxsiyyət gördüyüünü bildirib: "Mən Nizamının şəxsində millətləri ayıran, etnik fikirləri bir-birine qarşı qoyan bir sima görmürəm. Nizamının simasında fərqli fikirləri və yanaşmaları bir araya gətirən böyük düha, bəşəri bir sima görürəm. Razılığa gələk, işimizi bu principlə, bu siyasetlə, bu yanaşma ilə aparacaqıq. Mən təklif etdiləki, bəlkə Mərkəzə Füzulinin adı verilsin. Mən dedim ki, elbəttə, Füzuli dahi şairdir, bələ yüksək məstəvidə elmi mərkəzin adına layiq böyük simadır. Lakin mən çox xahiş edirdim ki, Mərkəzin adını dəyişməyək, Nizamının adına olsun!"

Qeyd edək ki, qədim tarixi və zəngin ənənələri ilə məşhur olan Oksford Universiteti Böyük Britaniyanın Oksfordşır qraflığında yerləşir. Universitet barədə ilk yazılı məlumatlar XI əsre - 1096-ci ilə aiddir. Oksford təkcə universitet deyil, həm də böyük bir elmi tədqiqat mərkəzidir. Birleşmiş Krallığın ən böyük elmi kitabxanası burada yerləşir. Böyük Britaniyanın 26 Baş naziri, 30 beynəlxalq lider, 50 Nobel, 120 Olimpiya mükafatçısı məhz Oksford Universitetini bitirib. Hazırda universitetdə 22 minə yaxın tələbə təhsil alır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayevanın ötən il oktyabrın 28-də dünyadan ən qədim və nüfuzlu ali məktəblərindən olan Oksford Universitetində olub. Professor N.Paşayeva

universitetin şərqşunaslıq fakültəsində dahi Azərbaycan şairi ve mütefəkkiri Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi haqqında elmi seminarda məruzə ilə çıxış edib. Çıxış böyük maraqla qarşılınbı və geniş fikir mübadiləsinə səbəb olub. Seminar Oksford Universitetinin Şərqşunaslıq İnstitutunun İranşunaslıq bölüməsinin rəhbəri professor Edmund Herzog, habələ həmin fakültənin ərab dili və ədəbiyyati üzrə professoru Culuya Brey, fars dili və ədəbiyyati üzrə doktoru Dominik Brukço, klassik ərab ədəbiyyatı üzrə professor Geert Yan van Gelder, Oksford Universitetinin Şərqşunaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırımlar Mərkəzinin professoru Robert Hoyland, şərqi xristianlıq bölüməsinin professoru Teo van Lint və türk dili və ədəbiyyatı üzrə doktor Loran Minyon, eləcə də Bodleyn kitabxanasında şərqşunaslıq departamentinin rəhbəri doktor Gilyan Evison, Aşmolean muzeyinin İslam incəsənəti qalereyasının kuratoru doktor Françeska Leoni, Bodleyn muzeyində Yaxın Şərqi və İslam əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər.

Bu tədbirə professor Nərgiz Paşayevanın dəvəti ilə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, şərqşunas-alim, BDU-nun ilahiyat fakültəsinin dekanı Vasim Məmmədəliyev də qatılıb. Professor N.Paşayeva alımların suallarını cavablandıraraq çıxışını bu cür yekunlaşdırıb: "Bizim iki qürur mənbəyimiz varsa, onlardan biri Nizami Gəncəvidir".

Mərkəz Azərbaycanın və onun yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin öyrənilmesi üzrə Böyük Britaniyada Oksford Universitetinin nəzdində Azərbaycanın təmsil olunacağı ilk elmi-tədqiqat ocağıdır. Nizami Gəncəvinin adını daşıyan bu elmi mərkəz, Azərbaycanın ədəbi, elmi, tarixi ərsinə və mədəniyyətinə aid uzunmüddətli elmi-tədqiqat layihələrini, müxtəlif mədəni və ictimai tədbirlərin, müntəzəm surətdə ictimai elmi mühəzirələrin



ve müzakirələrin aparılmasını və digər tədbirlərin həyata keçirilməsini məqsəd olaraq qarşısına qoyur. Mərkəz Oksford Universitetində Azərbaycandan və həmçinin digər ölkələrdən müxtəlif ixitisas sahələri üzrə tələbə və akademik proqramlarını həyata keçirməyi də nəzərdə tutur.

Anlaşma Memorandumunun imzalanmasının ardınca Oksford Universitetinin rəhbərliyi adından qonaqın şərfinə universitetin qədim Krist Çörç kollecində görüş təşkil edilib. İşgüzər səfər zamanı Oksford Universitetinin təhsil imkanları və burada həyata keçirilən təlim-tədris prosesi ilə tanış olan professor Nərgiz Paşayeva universitetin Şərqşunaslıq İnstitutunun İranşunaslıq bölüməsinin rəhbəri professor Edmund Herzog və Oksford Universitetinin Şərqşunaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırımlar Mərkəzinin professoru Robert Hoylandın müşayiəti ilə dünyadan ən qədim və ən nüfuzlu universitetləri sırasına daxil olan bu təhsil ocağının nəzdində fəaliyyət göstərən məşhur Aşmolean muzeyində onun üçün təşkil edilmiş İslam və Qədim Yaxın Şərqi və İsləm əlyazmalarının kuratoru doktor Alastar Vatson iştirak ediblər.

Bu tədbirə professor Nərgiz Paşayevanın dəvəti ilə müzeydə qonaq üçün xüsusi ayrılmış Hərsoq Hemfi zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin "Xəmse"sinə aid müxtəlif illüstriyalarla tanış olub. Bu məqsədlə Oksford Universitetinin rəhbərliyinin təşəbbüsü ilə müzeydə qonaq üçün xüsusi ayrılmış Hərsoq Hemfi zalında Nizami Gəncəvinin əsərlərindən ibarət nadir əlyazma nüsxələri və dahi şairin "Xəmse"sinə aid müxtəlif illüstriyalar nümayiş etdirilib. Daha sonra Oksford Universitetinin adından professor Nərgiz Paşayevaya Nizami Gəncəvinin "Xəmse"sinin XVI əsre aid əlyazmasının elektron surəti təqdim olunub. Öz növbəsində Nərgiz Paşayeva kitabxanaya Azərbay-

Admistrasiyasının humanitar şöbəsinin müdürü Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, digər tanınmış elm və ictimai-siyasi, mədəniyyət xadimləri iştirak ediblər. Səfər çərçivəsində Oksford Universitetinin alımları Nazirlər Kabinetində Baş nazirin müavini, Xalq Yaziçisi Elçin Əfəndiyev ilə görüşüb.

Baş nazirin müavini dönyanın ən qədim və nüfuzlu təhsil ocaqlarından sayılan

Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin yaradılmasına dair ədəbiyyatına və mədəniyyətinə verilən en böyük qiymət kimi deyərləndirib. Elçin Əfəndiyev bu əlamətdar hadisənin Azərbaycan dilini, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı, gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından xüsusi önem daşıdığını söyləyib.

Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford Universiteti ilə əməkdaşlığın gözəl nəticələr verəcəyinə əminliyini qeyd edib.

Üğurlu əməkdaşlığın davamı olaraq professor Nərgiz Paşayeva bu il dekabrın 4-də Oksford Universitetinin dəvəti ilə Böyük Britaniyaya səfər edərək, burada universitetin nüfuzlu alımları ilə görüşlər keçirib. Oksford Universitetinin Şərqşunaslıq İnstitutunun və Nyu-York Universitetinin Antik Araşdırımlar Mərkəzinin professoru, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşunaslıq Elmi Mərkəzinin Böyük Britaniya tərəfdən rəhbəri Robert Hoyland ilə görüş zamanı mərkəzin fəaliyyətindən, görüləcək işlərdən, eləcə də qarşılıqlı maraq doğuran məsələlərdən bəhs edilib. Görüşə qatılan Saint Cross kollecinin rəhbəri, Albert və Viktoriya muzeyinin direktoru vəzifəsində on il çalışmış ser Mark Cons professor Nərgiz Paşayevanı salamlayıb və mərkəzin işinə uğurlar arzulayıb. Oksford Universitetinin Saint Cross kollecinde keçirilən görüşlər zamanı hər iki alım - Britaniya tərəfdən Oksford Universitetinin Şərqşunaslıq İnstitutunun professoru Robert Hoyland və Azərbaycan tərəfdən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva jurnalistlərə müsahibə verib. AzərTAC müsahibələri təqdim edir.

Nərgiz Paşayeva: Məqsədimiz Azərbaycan elminin dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır

Əvvəli-Səh-3

Oksford Universitetinin Şərqşünaslıq İstututunun və Nyu-York Universitetinin Antik Araşdırımlar Mərkəzinin professoru Robert Hoyland ilə müsahibə

- Mümkünsə, Oksford Universiteti nəzdində Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq programı ilə bağlı təşəbbüsün necə meydana gəlməsi barədə danışardınız.

- 2013-cü ildə arxeoloji yerlərə baxmaq məqsədile Azərbaycana getmişdim və orada məni professor Nərgiz Paşayeva ilə tanış etdilər. Onunla görüş zamanı geniş müzakire və fikir mübadiləsi apardıq. Belə qənaətə geldik ki, bizi ümumu maraqlar, xüsusilə təhsil və onun müsbət təsiri birləşdirir. Bu, müasir dünyada bir çox məsələlərin həllində insanlara yardım edir.

Nəticədə öz fikirlərimizi konkret olaraq necə və hansı formada həyata keçirə biləcəyimizi düşündük. Beləliklə, Azərbaycanın və geniş mənada Cənubi Qafqaz bölgəsinin tarixi boyunca ətraf dünya ilə əlaqə və münasibətləri öyrənib tədqiq etməyi qarşısına məqsəd qoyan tədqiqat mərkəzinin yaradılması təşəbbüsü meydana gəldi. Şeyx Zayed bir vaxtlar deyib ki, keçmiş olmayan hər hansı bir şəxs özünü nə indiki, nə də gələcək halından düzgün bəhərlənə bilməz və bu, öz-özlüyündə gözəl və ruhlandırcı bir kəlamdır. Beləliklə, biz Mərkəzin yaradılması işinə başladıq. Bu Mərkəz insanları, xüsusilə Oksford Universiteti və Azərbaycan tərəfdən alım və tələbələri bir araya getirməklə yanaşı, birgə tədqiqat işinin həyata keçirilməsini və bu bölgənin tarixinin öyrənilməsini təmin edəcək.

- Sizcə, bu programın Oksford Universiteti və Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir?

- Oksford Universitetində əs-lində Qafqaz bölgəsinin müasir dövri qədərki çağları lazımi dərəcədə öyrənilib tədqiq edilmiş. Müasir dövrün tədqiqinə isə geniş yer ayrıılır və bu tədqiqatlar əsasən həzirdə mövcud olan fikir ayrılıqlarının, mübarizələrin və problemlərin öyrənilmesinə yönəlib. Bunu nəzərə alaraq, Oksford Universitetinin əvvəller öyrənib tədqiq etmədiyi müasir dövri qədərki məsələlərin araşdırılmasına daha çox vaxt ayırmalı fikrindəyik. Bu baxımdan İran və Orta Şərqi öyrənilib, lakin Cənubi Qafqaz əhatə edilməyib. Bu, müəyyən mənada Oksford tərəfindən mövcud boşluğu tamamlamaq məqsədi daşıyır. Həmçinin Oksford Universitetinin Şərqşünaslıq İstututunda mənim apardığım tədqiqatları yetərinə



tamamlaya bilər. İstututda biz iranşünaslıq, ərəbşünaslıq və türkşünaslığı öyrənirik, lakin Cənubi Qafqazla və xüsusilə Azərbaycan ilə bağlı öyrənilməmiş məsələlər çoxdur. Bir qədər evvəl dediyim ki, bu, həm mövcud boşluğu aradan qaldıra, həm də inkişaf edən və dünya əhəmiyyətli hadisələrin baş verdiyi və əhəmiyyəti gündəngünə artan region və sivilizasiya ilə münasibətlərimizin genişləməsinə getirib çıxara bilər.

- Son olaraq bilmək istərdik ki, program çərçivəsində hansı layihələr həyata keçiriləcək və növbəti beş il üçün planlarınız nədən ibarətdir?

- İlkin mərhələdə biz üç kiçik layihə ilə işə başlamağı planlaşdırırıq. Əvvəlcə, Bərdə şəhərində arxeoloji tədqiqat və qazıntılar aparmağı düşünürük. Biz ona görə bu yeri seçmişik ki, mənbələrdə bu şəhər milad tarixi ilə yeni minilliyyin ilk dövrlərində mövcud olan və xristian dininə sitayış edən Qafqaz Albaniyasının paytaxtı olub. Sonrakı dövrlərdə məsələn ərəblər Cənubi Qafqazda buranı istehkam kimi istifadə etmişlər. Əslində bizim məqsədimiz Azərbaycanın kifayət qədər zəngin və rəngarəng tarixini üzə çıxarmaqdan ibarətdir. Bu baxımdan bu yer ilk baxışdan məni özüne cəlb etdi.

İkinci, biz Azərbaycan tarixinə aid rus və Azərbaycan dillerində olan əsərlərin üzə çıxarılaraq seçiləsini və nəticə etibarilə ingilis dilinə tərcümə olunmasını həyata keçirəcəyik. Çevrilmiş əsərlə-

sində bu layihə ilə Azərbaycan elmini, ictimai fikrini, müasir elm potensialını nəhayət, dünya elmi müstəvisinə çıxarmağa nail olur.

Məqsədimiz Azərbaycan elminin tekce öz dar məkanından deyil, dünya müstəvisinə çıxa bilən platformadan çıxış etməsinə nail olmaqdır. Beləliklə, biz dünya elmi məkanının bir hissəsinə çevrilmə imkanını qazanmış oluruz. Bu imkanı əldən vermək olmaz. Oksford Universiteti ilə müstərek əməkdaşlığıımız məqsədimizə nail olmaq üçün lazımi imkanları yaratdı. Mən Oksford Universitetinin şərqşünaslıq fakültəsinin 20-yə yaxın professoru ilə görüşlər keçirdim. Bu görüşlərdə Nizami və onun yaradıcılığı haqqda geniş fikir mübadiləsi apardıq. Bunun üçün professor həyətinə və layihənin Britaniya tərəfdən həmsətri professor Robert Hoylanda xüsusi təşəkkürümüz bildirirəm.

Cox yaxşı haldır ki, mərkəz daxilindəki program həm tədris tutumu, həm də elmi yönlü istiqamətlərə malikdir. 5 ilde 3 aspirant, 3 məğistrant yetişdirməyi, müəyyən elmi nəzəri kitabları tərcümə etməyi nəzərdə tutmuşuq. Təssəflər olsun ki, Azərbaycan alimlərinin yaradıldığı elmi əsərlərin heç biri akademik səviyyədə Avropa dillərinə tərcümə olunmayıb, bu isə ciddi boşluquqdur. Müasir dünyada tərcümələrin olmaması və elmi mərkəzlərdə, kitabxanalarda, universitetlərdə təmsil edilməməsi görülən işləri sual altına qoyur. Beləliklə, bizim qədəm qoyduğumuz yol böyükdür və əziyyətlidir. Lakin başlangıç çox şərəflidir və tarixi bir başlangıcdır.

Bu mərkəzin dahi Nizaminin adını daşıması da simvolikdir. Bizim təqdimatımızda Nizami birləşdirici bir simvol olmalıdır. Şeyx Nizami dar çərçivəyə, dar coğrafi, etnik müləhizəyə siyan figur deyil, böyük Şərqi böyük mütəfəkkiridir. Bununla bərabər, o, dünya mədəniyyətinin görkəmli nümayəndəsidir. Nizaminin Azərbaycan alimləri tərəfindən İslənmış yetərlə qıymətlə əsərləri Oksfordda tədrisen yayılmışdır. Ümumiyyətlə, Azərbaycan nizamişünaslığı dünyada öz ədalətli yerini tuta bileyək potensiala malikdir.

Bu işlərin hamısı bize bağlıdır, müstərek fəaliyyətimizin esas qayəsidir. Onu da qeyd etmek istərdim ki, əgər hər hansı bir tutarlı mərkəzin hüquqi əsası yoxdur, o, keçici, formal, ani xarakter daşıyır. Sənki bir nümayəndəçilik funksiyasına bənzəyir, cünti müasir dünyada hər hansı bir universitetlə əməkdaşlıq etmək, tədbirlər həyata keçirmək çox asandır. Lakin bu qaydalarla Oksfordla əməkdaşlıq etmək məmkünsüzdür. Ona görə ki, bu mötəbər təhsil ocağının kifayət qədər sərt tələbləri mövcuddur. Oksfordun qanun və qaydalarına uyğun olaraq yaradığımız mərkəz artıq onun qəbul edilmiş tərkib hissəsinə çevriləmə imkanını əldə edib. Bu isə böyük nüfuzluqdur.

- Gələcək planlarınızda, həm-

çinin internet resurslarının yaradılması da yer alır. Bu barədə nə deyə bilərsiniz?

- Hər ilin sonunda görülen işlər haqqında mütəmadi məlumat verilməlidir. Bunun üçün hazırda professor Robert Hoylandla müstərek veb-sayt hazırlanır. Saytımızda elmi işlərini və mərkəz haqqında məlumatlar yerləşdiriləcək, informasiya mütəmadi olaraq yenilənəcək. Hər ilin sonunda şərqşünaslıq fakültəsinə elmi işlərimiz haqqında məlumat veriləcək. Şərqşünaslıq İstututu tərəfindən mərkəzin işi bu məlumatlar əsasında qiymətləndiriləcək.

Görülən işin sanbalı yüksək olunduqda elmi mərkəzin də nüfuzu yüksələcək. Qarşidakı məqsədlərə düzgün istiqamətlə, doğru elmi baxışla getsək, Oksfordda nüfuz qazansaq, bu, Azərbaycan elmi və mədəniyyətinə tutarlı töhfə olə bilər. Odur ki, Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi misilsiz dəyərə malik, gələcək nəsillər üçün tarixi bir başlanğıc açan layihədir.

Onu da qeyd etmək istərdim ki, Oksfordda dünyadanın ən böyük nəşriyyatı yerləşir və burada hər gün 16 kitab çapdan çıxır. Coxşaxəli fəaliyyətimiz istiqamətlərindən biri də odur ki, mərkəzimiz vasitəsilə Azərbaycan elmi fikrinə, düşüncəsinə aid olan elmi-nəzəri əsərlər Oksfordun nəşriyyatında çap olunaraq işq üzü görsün.

Bizdə bir gözəl məsələ var: "Zər qədrini, zərgər bilər". Bu elmi mərkəz bir zərdir və bu zərin qədrini həqiqi, əsl elm fədaləti bileyək. Mərkəzin mühüm cəhətlərindən biri də odur ki, biz bir yol açırıq, başlangıçda biz varıq və bu, keçici xarakter daşıyır. Bu, perspektivli layihədir, davamçıları gənc alımları, aspirantlarımız olmalıdır. Mərkəzin adından da aydın olur ki, qafqazşünaslıq dedikdə edəbiyyatşünaslıq, şərqşünaslıqdan başqa biz bir çox ixtisaslar - tarix, arxeologiya, diyarşünaslıq üzrə araşdırımlar, tədqiqatlar aparmağı nəzərdə tutmuşuq. Universitetlə bağlı olan hər kəsin üzərinə böyük bir missiya düşür. Qoq bu yolda bizə həmişə uğur nəsib olsun.

Müsahibənin sonunda professor Nərgiz Paşayeva qarşısında gələn yeni ilde Oksford Universiteti şərqşünaslıq fakültəsinin heyətinə və mərkəzin işçi qrupuna uğurlar arzuladı. Oksford Universitetinin "Dominus illuminatio mea" (Tanrı, yolumu işıqlandır) devizini xatırladı N.Paşayeva layihənin 5 illik təqvim planının uğurlu olmasını diledi: "Bu, əbədi və əzəli dəyərləre bağlı bir devizdir. Bu, maddiyatdan kənar, mənəviyyata bağlı devizdir. Bu deviz altında Oksford Universiteti ilə birgə çalışmaq, mühüm və yenilməz işlərə imza atmaq, xidmət etmək böyük şərəfdir".

**Orxan İsmayılov
AzərTAc-in xüsusi müxbiri**

Oksford

YAP-in fəaliyyətinin əsasında xalqa xidmət dayanır

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının Seçki Qərargahının üzvləri rayonun Səbail və Badamdar bələdiyyəsinə YAP tərəfindən namizədliyi irəli sürülmüş namizədlərlə seçicilərin növbəti görüşünü keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatı sədrinin müavini, rayon təşkilatı Seçki Qərargahının sədr Müxtar Nəğıyev bildirib ki, dekabrın 1-də

bələdiyyə seçkiləri ilə bağlı təbliğat-teşviqat kampaniyasına start verildiyi gündən bu güne kimi işlərimizi YAP icra Katibliyi tərəfindən irəli sürülmüş tövsiyələri ve tapşırıqlarına əsasən qururq: "Sözsüz ki, məqsədimiz əvvəlki seçkilərdə olduğu kimi bu bələdiyyə seçkilərində də nəticələrimiz daha yüksək və uğurlu olmalıdır".

Partiyanın böyük seçki təcrübəsinin olduğunu bildirən M.Nağıyev qeyd edib ki, Səbail rayonu ərazisində Səbail, Badamdar və Bibiheybət bələdiyyələri mövcuddur. Üç dairə üzrə 41 nəfər namizədliyini irəli sürüb, onlardan 15 nəfəri qadın, 22 nəfəri isə gənc şəxslərdən ibarətdir. 110 ilk təşkilatda 23857 min-dən çox partiya üzvünün birləşdiyini deyən rayon təşkilatının



Seçki Qərargahının sədr onu da vurğulayıb ki, bələdiyyə seçkilərində de YAP fealları öz səylərini əsirgəməyəcəklər: "Bu baxımdan da YAP Səbail rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat mərhələsində müəyyənləşdirilmiş işləri operativ və effektiv şəkildə həyata keçirirlər".

M.Nağıyev, həmçinin respublikamızın bugünkü yüksəliş və müəyyənlərində, beynəlxalq nüfuzunun artmasında Ümummilli Lider Heydər Əliyevin tarixi rollundan və Onun layiqli davamçısı, Prezident İlham Əliyevin Azərbaycanı dünyadan qabaqcıl ölkələrindən birinə çevirmək yolda gərgin və yorulmaz fəaliyyətdən geniş səhbət açıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi isləhatlar kursunun həm miqyası, həm də keyfiyyət

baxımından davamlı olması iqtisadiyyatın hər bir strukturunda müşayiət edilməkə yanaşı, ən yeni idarəetmə texnologiyalarının tətbiqi ilə çox böyük nailiyyətlərin əldə olunmasını şərtləndirib.

Görüşdə çıxış edən YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev bələdiyyələrin statusu, yerli ərazilərin quruculuq-abadlıq işlərində oynadıqları əhəmiyyətlə roldan, bələdiyyələrin daha da inkişaf etdirilməsi üçün ölkə başçısının imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də ölkənin idarə olunmasına bələdiyyə üzvlərinin üzərinə düşən vəzifələrən danışır. Həmçinin bu təsisatın vətəndaş cəmiyyəti quruculuğunda, demokratik proseslərin inkişafında mühüm rolə malik olduğunu qeyd edib.

Bələdiyyə üzvlüyünə namizədlərən - Həsən Əsgərov, Mehriban Paşayeva, Həbib Paşayev, Aytən Cəfərova, Aliye Təhmasib, Qurban Abbasov və digərləri onlara göstərilən etimadı doğruldacaqlarını, bələdiyyələrə seçiləcəkləri təqdirde partiyamızın məqsəd və prinsiplərinin həyata keçirilməsi üçün çalışacaqlarını bildiriblər.

RƏFIQƏ HÜSEYNÖVA

Naftalanlıların seçimi Yeni Azərbaycan Partiyasıdır

Dünən Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının Seçki Qərargahı seçicilərlə növbəti görüşünü keçirib. Görüşü giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının və Seçki Qərargahının sədr Hatem Qocayev bildirib ki, bələdiyyələr yerli demokratiyanın inkişafında böyük rol oynayır və buna görə də, yerli özünüdərətme orqanlarına keçirilən seçkilər diqqət mərkəzindədir: "Azərbaycanda

yerli özünüdərətme institutunun yaradılmasından 15 il ötür. Bu illər ərzində bələdiyyələr müəyyən inkişaf yolu keçib, onların fəaliyyətinin tekniləşdirilməsi üçün dövlət tərəfindən zəruri addımlar atılıb, qanunvericilik bazası yaradılıb. Son dövrlərde isə bələdiyyələrin fəaliyyətində daha çox canlanma müşahidə olunur. Artıq bələdiyyələrin formalasdırılması və fəaliyyətində Yeni Azərbaycan Partiyası kifayət qədər təcrübəyə malikdir.

YAP Naftalan şəhər təşkilatı da bu kampaniyaya tam həzirdir. Partiyanın icra Katibliyinin seçkilərlə bağlı verdiyi tövsiyə və tapşırıqları vaxtında və keyfiyyəti yerine yetirmək üçün şəhər təşkilatının hər bir üzvü sefərbər edilib".

H.Qocayev çıxışının sonunda seçiciləri faal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb. Görüşdə millət vəkili Rafiq Məmmədhəsənov çıxış edərək, özünüdərətme organları bir struktur kimi, 1999-cu ildə yaradıldığı bildirdi. Bələdiyyələrin əsas vəzifəsini görüş iştirakçılarına izah edən millət vəkili bələdiyyələrin vətəndaşlara xidmət etdiyini bildirdi. O, qeyd etdi ki, bu baxımdan, sosial problemlərin həllində onların üzərinə böyük məsuliyyət düşür. Bələdiyyələr yerlərdə işlərin görülmə-



si, həyata keçirilməsi, insanlara xidmət göstərilməsi ilə bağlı təcrübələr əldə ediblər və onların bu işlərdə də müəyyən xidmətləri var. YAP bələdiyyə seçkilərinə "Rifah və quruculuq naminə" şəhəri ilə gedir. Yeni Azərbaycan Partiyasının, bütün seçkilərde olduğu kimi, bu seçkilərdə də qələbəsi mütləqdir".

Görüşdə çıxış edən Milli Məclisin deputati Xanlar Fətiyev bildirib ki, bu ilin ən mühüm siyasi kampaniyalarından biri bələdiyyə seçkiləridir. Yeni Azərbaycan Partiyasının bu seçkilərə də hərəkəflə və ciddi hazırlanlığını bildirən mil-

let vəkili qeyd edib ki, partiya mövcud potensialını sefərbər edərək bələdiyyə üzvlüyünə namizədlər irəli sürüb. Natiq vurğulayıb ki, YAP cəmiyyətdə öz rolunu sübüttə etməklə yanaşı, həm də seçki kampaniyasına ciddi hazırlıqlı olduğunu nümayiş etdirir.

Sonda seçicilər çıxış edərək, Yeni Azərbaycan Partiyasına güvəndiklərindən ona yüksək etimad göstərəcəklərinə və YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.



ZÜMRÜD

İLHAM ƏLİYEV FAKTORU GÜCLÜ LİDER, QÜDRƏTLİ DÖVLƏT AMİLİNİN BARİZ GÖSTƏRİCİSİDİR

Azərbaycan xalqı öz Liderinə güvənir və Onun mütərəqqi siyasetini dəstəkləyir

Azərbaycan ikinci dəfə müstəqillik qazanandan sonra sanki uca Allah bu ölkəni sınağa çəkdi və bu sınaq nəticəsində, 90-ci illərin əvvəllərində müstəqilliyimizin itirilməsi təhlükəsini demək olar ki, yaşadıq, gördük. Lakin uca Allahın xalqımıza bəxş etdiyi böyük sərkərdə, müdrik siyasi xadim, canını vətən uğrunda fədə etməyə hazır olan Ulu Öndər Heydər Əliyev vaxtında Vətənin harayına səs verərək dövlət müstəqilliyimin itirilməsinə imkan vermədi. Sonrakı illərdə Onun yaratdığı dövlətçilik ənənələri və müəllifi olduğunu böyük ideyalar inkişaf edərək tam oturmuş, inkişaf edən dövlət yaratdı.

Bü gün Cənab İlham Əliyevin güclü Lider, qətiyyətli dövlət başçısı kimi fealiyyətinin esaslarını məhz Ümummilli Lider Heydər Əliyev ideyalarını daha da təkmilləşdirərək ondan mükəmməl şəkildə yaranlanması təşkil edir. Məhz bu amilləri nəzərə alaraq demək olar ki, Onun respublikamıza rəhbərlik illərini Azərbaycanı daha qüdrətlə edən dövr kimi xarakterize etmək olar. Belə ki, Prezident İlham Əliyev həle ilk prezidentliyi dövründə dövlətin güclənməsi üçün iqtisadi inkişafi prioritet vəzifə kimi elan etdi. Cənab Prezident vurğulayırdı ki, müstəqil siyasetin təməlində iqtisadi müstəqillikdir. Ölkəmizin hərtərəfli tərəqqisində qeyri-neft sektorunun inkişafını vacib amil kimi önə çəkən dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atlığı davamlı addımlar bu məqsədin reallığa əvələlməsini təmin edib.

Daha bir əhəmiyyətli məqam isə bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansıa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünzsizlüyü faktorudur. Çünkü ölkəmizin nüfuzu və günü-gündən artan siyasi qüdrəti sözügedən amilin bariz sübutudur. Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycanın cəlbedici artıqla, imkanları da genişlənir. Bazar iqtisadiyyatı yolu ilə irəliləyən, sosial-iqtisadi proqramların həlli üçün maliyyə imkanlarını artırın Azərbaycan investisiya cəlbediciliyinə görə də maraq doğurur. Son on ildə və bu ilin ikinci yarısına qədər ölkə iqtisadiyyatına 150 milyard dollar vəsait yoxulub ki, bunun da yarısı xarici səmayədir. Təbii ki, bu da Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu təsdiqləyir. Ölkəmizdə ictimai-siyasi sabitliyin, normal biznes mühitinin mövcudluğu ölkəmizə investisiya axınıni sürətləndirir. Daxili investisiyaların da həcmi artmaqdadır. Bu, sözsüz ki, dövlətimizin sahibkarlığın inkişafına diqqət və qayğısının göstəricisidir. Cənab Prezident 2013-cü ildə ölkə başçısı

seçiləndən sonra andiçmə mərasimində bir daha bu reallığı diqqətə çatdırır ki, iqtisadi inkişaf tempinə görə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Məhz bu fakt dövlət başçısının siyasi fealiyyətində çox mühüm amildir ki, iqtisadi uğurları sosial rifahın yüksəlməsinə yönəldə bilsin. Bu mənada onu da vurğulamaq isətdim ki, Prezident İlham Əliyev iqtisadi uğurları sosial firavnlığa çevirmiş müdrik dövlət başçısıdır. Onun bütün siyasi fealiyyətinin ana xəttini vətəndaşa yüksək həyat şəraitinin təmin edilməsi təşkil edir.

Prezident İlham Əliyevin Fərmanı ilə "2007-2015-ci illər üçün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almaları ilə bağlı Dövlət Programı"nın təsdiqlənməsi və uğurla icrası da bu məqsədə xidmət edir. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadı hazırlığı məsələsini aktuallaşdırır, xarici dilləri mükemməl bilən, informasiya-kommunikasiya texnologiyalarına yiyələnen və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimseyən yüksək hazırlıqlı mütəxəssislərə olan ehtiyacın ödənilməsini tələb edir. Bir mühüm faktı xatırlatmaq istəyirəm ki, 2009-cu ildən dövriyi bürüyen iqtisadi və maliyyə böhranı hər bir ölkənin nəyə qadir olduğunu nümayiş etdirdi. Azərbaycanda iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması bu böhrandan uğurla çıxmamasını təmin etdi.

Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının yerine yetirilmə səviyyəsi ilə yaxından tanış olmaq məqsədile mütəmadi bölgələrdə olan dövlət başçısı İlham Əliyev əhalinin arzu və istəkləri ilə bilavasitə maraqlanır, təklif və təşəbbüslerinin reallaşmasını, lazımi tədbirlərinin görləməni yerli idarəetmə orqanlarına əsas vəzifə kimi tapşırır. Bu gün paytaxt və bölgələri arasında fərqli aradan götürülməsi də bu inkişafın göstəricisidir. Artıq bu danılmaz həqiqətdir ki, indi Azərbaycan quruculuq meydانını xatırladır. Ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası hər bir addımda xalqa arxalanmaq, onların sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin hər bir rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair ayrılıqla sərəncamlar imzalaması və dövlət bütçəsində nezərde tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsait ayrılması da bu diqqət və qayğıdan irəli gəlir. Ölkə Prezidentinin vurğulduğu kimi, ən önemlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yük-



şeklini vərdar.

Xarici siyasetdə də Cənab Prezident ölkəmizin milli maraqlarını qətiyyətə qoruyaraq milli təhlükəsizliyimizi tam təmin etmişdir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fealiyyəti nəticəsində Heydər Əliyevin xarici siyaset kursunun həyata keçirilməsində, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü pozmuş erməni işğalçılarının təcavüzkar mövqeyinin beynəlxalq aləmdə ifşa olunmasında mühüm uğurlar qazanılmışdır. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və əmək siyasetçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır.

O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və integrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışılarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyaseti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Xüsusən, müharibə şəraitində yaşayın bir ölkədə dövlət bütçəsində hərbi təyinatlı xərclər üçün ayrılmalarla, ordu quruculuğuna bu cür diqqət və qayğı təbiidir. Ermenistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli üçün danışılara istenilən nəticəni verməyənə kimi orduya ayırmalarda artımı daim diqqətde saxlanılacağı vurgulanıb. Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının - döyunanın ən mötəbər qurumunun 4 qətnaməsi, digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələrinin icra edilməməsini ədalətsizlik hesab edərək bir daha bildirir ki, Azərbaycanın ərazi bütövlüyü bərpə edilməlidir. Azərbaycanın

2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin qazandığı uğurlara, eyni zamanda, ədaletli mövqeyinə əsaslanır. Bu uğuru mız təbii ki, yeganə problemimiz olan Ermənistən-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədaləti həlliinə öz müsbət təsirini göstərəcək. Xüsusən, beynəlxalq əhəmiyyətli tədbirlərdə inkişafın Azərbaycan modelinin mövcudluğunun qeyd olunması və bunun öyrənilməsinin vacibliyi barədə ürəkaçan fikirlerin səsləndirilməsi təbii ki, ən böyük uğurumuzdur. Dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında, sorğu mərkəzlərinin apardıqları sorğuların nəticələrində Azərbaycanın həzər yüksək göstərici əldə etməsi onu deməyə əsas verir ki, inkişaf, tərəqqi dövlətimizin siyasetində əsas yer tutmaqla yanaşı, bu istiqamətdə əhəmiyyətli adımlar atılmış və bunun nəticəsi olaraq ölkəmizə beynəlxalq baxış yüksək səviyyədədir.

Mən bir daha ötən il İlham Əliyevin ölkə Prezidenti seçilməsi tarixini xatırlamaq istərdim. Çünkü bu qələbə həm də Yeni Azərbaycan Partiyasının qələbəsi idi. Məhz həmin zamanlarda xalqımız birmənəli olaraq bildirildilər ki, Azərbaycanın bundan sonra inkişafı, milli təhlükəsizliyinin təminati və işgaldə olan torpaqlarımızın azad edilməsi üçün məhz yenidən möhtərəm İlham Əliyevi seçəcəklər. Uğurlu, möhtəşəm təbliğat -təşviqat kampaniyası ərefəsində bir daha əmin olduğum ki, Prezident İlham Əliyevin nəzərdəliyinin YAP tərəfindən irəli sürülməsi bir xalq sifarişi idi. Təbii ki, xalqın belə yüksək səviyyədə sevgisini qazanmış dövlət Liderini ancaq möhtəşəm uğurlar gözləyir.

Şeçkilərdə Cənab İlham Əliyevin zəfer cəlalaraq yenidən Prezident seçilməsi Azərbaycan dövlətinin və xalqının siyasi həyatında daha möhtəşəm inkişaf mərhələsinin başlangıcını qoydu. Əslində, bu qələbə yalnız ölkəmiz üçün deyil, eyni zamanda region, bütün türk dünyası, o cümlədən dünyadakı 50 milyonluq azərbaycanlılar üçün bir inkişaf tarixi yaradın Liderin qətiyyətli və müdrik siyasi fealiyyətinin labüb nəticəsi idi.

Bu gün Prezident İlham Əliyev bir daha vurğulayırdı ki, O, Azərbaycanı dünyadan lider dövləti statusuna qədər yüksəldəcək. Bu faktor reallaşdırılmaq üzrədir. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Azərbaycan 2020: geləcəyə baxış" inkişaf Konsepsiyasında qarşıya qoyulan əsas hədəf də ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək, yüksək gelirli ölkəyə çevirməkdir. Məhz bu kimi əhəmiyyətli məqamların Prezident İlham Əliyev Cənablarının rəhbərliyi altında reallaşması, ölkədəki yoxsulluğu və işsizliyi sıfırda endirmək, vətəndaşlara ən yüksək həyat şəraitini bəxş edəcəkdir. Azərbaycanımızi, xalqımızı isə qarşıda daha nəhəng, daha davamlı uğurlar gözləyir - İlham Heydər oğlu Əliyev Cənablarının Liderliyi, rəhbərliyi və əlbəttə ki, müdrik siyaseti nəticəsində. Çünkü bu gün Onun etrafında həm də tükənməz xalq ami, tükənməz xalq sevgisi formalashıb. Bu faktor isə əbədi olaraq öz mövcudluğunu qoruyub-saxlayacaq!

MUXTAR NAĞİYEV,
**Yeni Azərbaycan
Partiyası (YAP) Səbail rayon
təşkilatının sədr müavini**

ABS-Azərbaycan münasibatlarına kiçik ekskurs və galəcək həqiqində düşüncələr

Azərbaycan müstəqillik illərində müntəzəm olaraq Qərbin ikili standartları ilə üz-üzə qalıb. Vaxt keçdikcə aydın olub ki, bu yanaşmanın kökündə müxtəlif xarici dairələrin, xüsusilə ABŞ-in geosiyasi və strateji maraqları durur. ABŞ-da bəziləri düşünürlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da Vaşingtonun cizdiği çərçivədən kənara çıxmamalıdır. Yəni rəsmi Bakı yalnız tapşırıqlar yerinə yetirməlidir. Məsələn, Azərbaycan təbii sərvətlərinin bölgüsünü və ixracını Vaşinqtonda müəyyən edilmiş qaydada həyata keçirməlidir. Dağlıq Qarabağın müqəddərəti heç bir müdaxilə olmadan Vaşinqtonda həll edilməlidir və Azərbaycan da istənilən nəticə ilə razılaşmalıdır. Azərbaycanın xarici siyaseti Amerikanın istək və arzuları ilə tam uyğunlaşdırılmalı, ayrı-ayrı ölkələrlə münasibətlərinin konturları Dövlət Departamenti tərəfindən təyin edilməlidir. Hakimiyət seçimi hüququ Azərbaycan xalqına deyil, Ağ Evə məxsus olmalıdır.

Bu, tamamilə yanlış düşüncə tərzdır. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasetini, beynəlxalq əlaqələrini özü müəyyənleşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görür. Azərbaycanın milli sərvəti - enerji potensialı ilk növbədə Azərbaycan dövlətinin inkişafını və Azərbaycan xalqının rifahını təmin etməli, sonra isə həm regional tərəqqiyə, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verməlidir. Azərbaycan heç bir halda öz erazi bütövüyündə imtina etmek niyyətində deyil və beynəlxalq hüquqa, ədalət prinsipinə arxalanaraq, bu yolda istənilən təzyiqə cavab vermək gücündə və əzmindədir. Azərbaycan xalqı hesab edir ki, hakimiyət seçimi onun müstəsna hüququndur və hansısa paytaxtların rəsmi dairələrində deyil, məhz Azərbaycanda, onun iradəsinə uyğun, seçki yolu ile müəyyən edilməlidir. Azərbaycan iqtidarı xalqın seçimini hörmətə yanaşır və bundan sonra da məhz belə olacaqdır.

Ancaq Qerbədə birmənali olaraq dərk etməlidilər ki, Azərbaycan xalqı xarici fondlardan maliyyələşdirilən kiçik qruplar deyil, 9.5 milyon insan və 5 milyona yaxın seçicidir. İctimai feal, müstəqil jurnalist bir neçə nəfər kosmopolit və milli ideyaya qənim kəsilmiş şəxs yox, yuzlərlə QHT və media təmsilçisidir. Xədicedə İsmayılov və Leyla Yunus kimilərinə xaricdə məlek donu geyindirilə bilər, amma Azərbaycanda onları yaxşı tanımlar və ölkə ictimaiyyəti bu insanların fealiyyətinə düzgün qiymət verildiyinə emindir.

Bəlkə buna görə ABŞ-in bəzi dairələri bələ fikirləşməye başlayıblar ki, Azərbaycan artıq Qerbə və onun dəyərlərini "inkar etmək" yolu tutub. Guya Azərbaycan ne Avropa məkanına integrasiyada maraqlı deyil, nə də Vaşington və onun müttəfiqləri ilə əlaqələrini inkişaf etdirmek isteyir. Bəlkə bu səbəbdən Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən "The Washington Post" qəzeti başda olmaqla bəzi Qerbə KİV-lərində Azərbaycanın əleyhinə heç bir tərəfdəşlik anlayışına siğmayan, adı etika çərçivəsini aşan, namərdəsinə yazılıan (və ya yazdırılan) qondarma materiallarının sayı durmadan artır. ABŞ-in dövlət büdcəsindən maliyyələşən "Human Rights Watch", "Freedom House" və digər bu kimi təşkilatlardan Azərbaycana qarşı təzyiq vəsiyyəti kimi istifade olunur. Təkcə ABŞ mediası və təşkilatları deyil, həm də Avropanın bir sıra vətəndaş cəmiyyəti institutları və media or-

qanları Azərbaycana qarşı əsl səlib yürüşüne təhrif edilir.

Əlbətə, Azərbaycana qarşı əsassız ittihamların, qeyri-obyektiv və qərəzlə münasibətin motivləri, təşkilatçıları və iştirakçıları məlumdur. Uzun illər Azərbaycan belə ittihamla-

beral islahatlar həyata keçirildi, bazar iqtisadiyyatı inkişaf etdi, fundamental insan hüquq və azadlıqları təmin olundu. Azərbaycanda çoxpartiyalı sistem formalaşdı, vətəndaş cəmiyyəti institutlarının, müstəqil medianın inkişafına hərtərəfli şərait yaradıldı.

"Azərbaycan" qəzetində dərc olunmuş bu məqalənin oxular üçün maraqlı olduğunu nəzərə alıb yenidən dərc edirik

ra düzümlü yanaşıb, bu kimi ədaletsiz hücumların strateji tərəfdəşlik, ikiterəfli və coxterəfli səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına kölgə salmaması üçün əlindən gələni edib. Həm rəsmi, həm də qeyri-rəsmi formatlarda, müxtəlif ikiterəfli görüşlərdə, ayrı-ayrı tədbirlər çərçivəsində qaldırılan məsələlərə dair izahatlar verilib, ireli sürülən iddiaların əsassız olduğu diqqətən qatdırılıb. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçimine, vəzifə və öhdəliklərinə sadıqdır. Digər tərəfdən isə hamiya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasetinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına real təhlükə yaranan addımlar atmayıacaqdır. Bu kontekstde Azərbaycanın ABŞ və Avropa İttifaqına münasibəti bir növ səmimiyyət etalonu adlandırmaq da olar. Faktlara diqqət yetirək.

1993-cü ildə ikinci dəfə hakimiyətə qayıtdıqdan sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın xarici siyasetinin konseptual əsaslarını, məqsəd və prinsiplərini formalaşdırıldı. Azərbaycanın xarici siyaseti dövlətin daxili inkişafının əsas vəzifələrindən irəli gələn, onun milli mənafələri ilə xarici aləmin maraqları arasında ümumi birgəyəşayış qaydaları və normaları əsasında uzlaşdırılmış münasibətlər sistemini yaratmağa yönəldildi. Qerbələ münasibətlərin qurulması və avrointeqrasiya Azərbaycanın xarici siyaset strategiyasının başlıca inşiqamətlərindən birini təşkil etdi.

1994-cü ildə "Əsrin müqaviləsi" imzalandı və ciddi təzyiqlərə baxmayaraq, məhz Azərbaycanın səyləri nəticəsində Qerbən enerji şirkətləri Xəzər regionunun karbohidrogen ehtiyatlarının hasilatına cəlb olundular. Bununda Azərbaycan Xəzər regionunu ABŞ və Qerbən üzüne açdı.

1995-ci ildə qəbul olunmuş Konstitusiya-da Azərbaycanın demokratiya yolu ilə inkişafı başlıca hədəf kimi müəyyən edildi. Ölkədə hem qanunvericilik, hem də praktiki sahədə li-

2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv seçildi, 2009-cu ildə isə Avropa İttifaqının "Şərqi tərəfdəşlığı" programına qoşuldu.

Güclü təzyiq və təhdidlərə baxmayaraq, Azərbaycan Qerbədəki tərəfdəşləri ilə birlikdə öz enerji resurslarının naqli marşrutlarını şəxələndirməyə, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum əsas ixrac boru kəməri layihələrini reallaşdırmağa nail oldu. Bu layihələr Avropanın enerji təhlükəsizliyinin təminat üçün etibarlı zəmin yaratırdılar. Sonrakı məhələdə məhz Azərbaycanın liderliyi və təşəbbüsü ilə "Cənub" qaz dəhlizi, Trans-Adriyatik və Trans-Anadol u qaz layihələrinin reallaşdırılmasına başlandı. Bunun nəticəsində Avropanın enerji təhlükəsizliyi daha da güclənəcəyi şübhəsizdir.

1994-cü ildə Azərbaycan NATO "Süh naminə tərəfdəşlik" programı üzrə çərçivə sənədine qoşulmaqla bu qurumla genişmiqyaslı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə başladı. Sonrakı illərdə Azərbaycan programın fəal üzvlərindən birinə çevrildi.

Azərbaycan müəyyən ekstremist dairələrin təzyiq və təhdidlərin göz önünə alaraq, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş vermiş terror aktına reaksiya verən və bu aktı pişləyən ilk ölkələrdən biri oldu.

Azərbaycanın sülhməramlı tağımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyani Əfqanistanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanistanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir.

Əlbətə, siyahını davam etdirmək də olar. Ancaq istənilən halda həqiqət ondan ibarətdir ki, Azərbaycan ABŞ və Qerbə dövlətləri ilə mü-

nasibətlərində həmisi səmimi olub, müxtəlif inşiqamətlərdən yönəlmış təzyiq və təhdidlərə baxmayaraq, əməkdaşlıq əlaqələrini inkişaf etdirib və ümumi işə öz töhfəsini verib. Bəs bunun qarşılığında nə alıb? Qerbə də Azərbaycanla münasibətlərində səmimi olmağı bacarıbmı? Cavab birmənalıdır: YOX!

Cənubi artıq 1990-ci illərin ikinci yarısından etibarən ABŞ-in müəyyən dairələri Azərbaycanla bağlı müxtəlif bədbin ssenarilər hazırlamağa və həyata keçirməye başlıdalar. İnsan haqları məsələsinin sünə şəkildə qabardılması, seçki prosesinin gözdən salınması, korrupsiya haqqında miflərin yaradılması və digər bu kimi əsassız ittihamların başlıca məqsədi böyük iradə və əzmkarlıq göstərək uğurla inkişaf edən, qisa zamanda beynəlxalq aləmdə nüfuz sahibinə çevrilən, zəngin enerji potensialını öz xalqının rifahına yönəltmeye çalışan bir müsəlman ölkəsinə sarsıtmış, onu milli dövlət quruculuğundan, ümummilli problemlərinin həllindən yayanırmış, dünya ictimaiyyəti qarşısında imicini korlamaq idi. Artıq ümummilli lider Heydər Əliyevin vəfat etdiyi 2003-cü ildə bu ssenarının ilk konturları özünü açıq şəkildə bürüze verməye başladı.

Qeyd edək ki, həmin illərdə əvvəlcə Serbiyada, sonra isə Ukrayna, Gürcüstan və Qırğızistanda rəngli inqilablar vasitəsilə hakimiy-

yət çevrilişləri həyata keçirildi. 2005-ci ildə də ABŞ-in səfiri Rino Harnişin rəhbərliyi ilə bu bədnüyyətli ssenarının Azərbaycanda reallaşdırılması istiqamətində addımlar atıldı. Mövcud müxalifətin heç bir işə qadir olmadığını özü üçün aydınlaşdırın ABŞ strateqləri hakim komandanın daxilində müxalifət formalaşdırmaqla onun radikal qruplarla əlaqəli şəkildə fəaliyyətini təmin etməyə çalışırdılar. Radikal müxalifət başçılarının, konkret cinayet əməllərinə görə Azərbaycanda məsuliyyətə cəlb olunmuş və beynəlxalq axtarışa verilmiş, uzun illərdir ABŞ-da yaşayan Rəsul Quliyevin və "hakimiyətdaxili müxalifət" olan keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin hakimiyətə getirilmesi planı da məhz ABŞ-a məxsus idi. Yalnız Azərbaycan dövlətinin qətiyyəti mövqeyi nəticəsində bu məkrli çevriliş ssenarisinin qarşısı alındı. Azərbaycan qazanan, ABŞ və onun ölkəni tələmtələşik tərk edən səfiri Rino Harniş isə meğlub tərfə oldu.

Aradan bir neçə il keçdikdən sonra hakimiyət çevrilişləri və inqilabların yeni ssenarisi əreb dünyasını titretdi. Bu dəfə proses "əreb baharı" adını aldı. Tunus, Misir, Liviya, Yemən, Suriya kimi dövlətlərde baş vermiş qarşılurma və hərbi əməliyyatlar nəticəsində minlərlə insan qətlə yetirildi, milyonlarla insan isə baş götürüb öz ölkəsindən qaçmağa məcbur oldu. Bu gün də həmin ölkələrdə iqtisadi tənezzül, sosial gərginlik, vətəndaş qarşıluması səngimir. Hesab etmək olar ki, həmin dövrdə baş vermiş bezi hadisələr "əreb baharı"nın mexaniki şəkildə Azərbaycana köçürülməsi məqsədini güdüb. 2012-ci ilin martında Quba və 2013-cü ilin yanvarında İsmayıllıda təşkil edilmiş iştirakçılar dünyaya "xalq üşyanları" adı altında sırındı, radikal müxalifət və "5-ci kolon" teşəbbüsü ələ almağa və prosesləri idarə etməyə çalışırdılar. Bu baxımdan REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və Müsavat başçısının müavini Tofiq Yaqublu-nun dərhal İsmayıllıda peydə olmaları heç də təsadüfi xarakter daşımadı. 2013-cü ilin dekabrında isə Azərbaycanda çevrilişin Tunis

ABS-Azərbaycan münasibatlarına kicik ekskurs və galacak haqqında düşüncələr



ssenarisi təcrübədən çıxarıldı. Qarabağ müharibəsi əlli Zaur Həsənov özüne od vurub yandırıldı, radikal müxalifət, "5-ci kolon" və xərici təşkilatlar dərhal anti-Azərbaycan isteriyasına start verdilər.

Ekspertlər hesab edirlər ki, 2013-cü ilin yanварında radikal müxalifət partiyalarının fəalları olan bir qrup başıpozuq gəncin "əsgər ölümünə etiraz" aksiyaları və "molotov kokteylli inqilabi" da Ukraynanın əvvəl Azərbaycanda sənənmiş və iflasa uğramış ssenari olub. Bu aksiyaların əsas təşkilatçısı olan ABŞ Milli Demokratiya İnstitutunun Bakı ofisinin rəhbəri Aleks Qriqorevs isə hesabından çıxardığı 2 milyon dolların hansı məqsədlərə xərcəndiyine dair heç bir izahat verə bilməyərək, biabırçı şəkildə Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Hesab etmək olar ki, bundan bir az sonra səfir Riçard Morningstarın "Azadlıq" radiosuna müsahibəsində Azərbaycana "od püssürməsi" və ölkəni "inqilabla" hədələməsi məşhur bir film qəhrəmanının "nevinnovataya ya" hayqıraraq öz rəhbərliyi qarşısında məsuliyyəti üzərindən atmaq cəhdidi idi. Hər halda, Morningstarı təlimatlandıranlar gərək ahil yaşılı diplomata R.Harnişin aqibətini rəvə görməyəyidilər və ona şərəfələ missiyasını başa çatdırıb öz ölkəsinə qayıtmamasına şərait yaradıdilar. Yeri gəlmişən, deyilənə görə, bu şəxslər indiyə kimi də işsizdir. Bütün bu "çəvriliş planlarının" məntiqi nəticəsi kimi Qərb dairələri Azərbaycan xalqının ayıq-sayıq olduğuna, təxribatlara uymadığına və mövcud hakimiyətə hərtərəfli destek verdilinyən bir dəha əmin oldular. Ümid edirik ki, ABŞ-in Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekura bu həqiqətdən və sələflərinin aqibətində düzgün nəticə çıxaracaq.

Unutmaq lazımlı deyil ki, ABŞ və Avropanın siyasi laboratoriyalarında işlənib hazırlanmış bu ssenarilərin həyata keçirilməsinə milyonlarla dollar vesait sərf edilmişdi. Ümumiyyətə, Azərbaycan dövlət müstəqilliyi əlde etdiyindən və Qərblə əməkdaşlığı başladıqdan sonra ABŞ və Avropanın müxtəlif fondları demokratiyanın inkişafına destek adı altında Azərbaycanda ələbaxan müxalifət, QHT və media formalasdırmaq üçün ardıcıl addımlar atdır. Şərti olaraq "5-ci kolon" adlandırılan bu qurumların və fərdlərin əsas missiyası, vəzifələri, fealiyyəti haqqında artıq kifayət qədər yazılıgına görə, bu mövzunun üzərində geniş dəyanmağa lüzum yoxdur. Qisaca onu qeyd etmək lazımdır ki, ABŞ və Avropa vergi ödəyici-

lerinin hesabına formalaşdırılan "5-ci kolona" ayrılmış vesaitin miqyası həqiqətən də onların Azərbaycanla bağlı ciddi planlarının olduğunu deməye tam əsas verir. Məsələn, yalnız son bir neçə ilde ABŞ-in Milli Demokratiya Fondu Azərbaycan QHT-lərinə 3 milyon manata yaxın, Beynəlxalq Araşdırıcılar və Mübadilə Şurası 1 milyon manat, Avropa Demokratiyaya Dəstək Fondu 300 min manat, Lixtenşteynin Açıq Cəmiyyətə Dəstək Fondu 7,6 milyon manat vesait ayırib. Bundan başqa ABŞ-in digər təşkilatlarının, Böyük Britaniyanın, Danimarkanın, Norveçin, Almanıyanın və müxtəlif Avropanın əlkələrinin ayırdıqları qrantların ümumi həcmi təsəvvür etmək belə çətindir. Üstəlik, məlumdur ki, bəzi Qərb əlkələrinin Azərbaycandakı səfirlərini müxalifətə və QHT-lərə fərdi qaydada birbaşa qeyri-qanuni yardımçılar göstərirər və şübhə yoxdur ki, bu ayırmalar hələ də davam edir. Müstəqil ekspertlərin hesablamlarına əsasən, ABŞ və onun Avropanın müttəfiqlərinin müxtəlif fondlar vasitəsilə və ya birbaşa Azərbaycanın radikal müxalifətinə, qeyri-hökumət təşkilatlarına, medya və hüquq müdafiəsi, vəkillik fealiyyəti və s. sahələrdə çalışan şəxslərə ötürüdükləri vesaitin ümumi illik həcmi 60 milyon dollar ətrafindadir.

Əger bu məkrli planlar ABŞ və bəzi Avropanın əlkələrinin Azərbaycanın səmimi siyasetinə cavabdırısa və "dost" münasibetin təzahürü kimi səciyyələndirilirsə, onda bizim və onların dostluq və səmimiyyət haqqında anlayışımız tam fərqlidir.

Məlumdur ki, müstəqillik illərində Dağılıq Qarabağ münaqışının sülh yolu ilə, Beynəlxalq hüquq normaları çərçivəsində həlli, ölkənin ərazi bütövlüyüն temin edilmesi Azərbaycanın xərici siyasetinin en başlıca hədəflərindən birini təşkil edib. Beynəlxalq təşkilatlara üzvlük, bu qurumların çərçivəsində göstərilən fealiyyət, ayı-ayrı dövlətlərlə ikitərefli münasibələrin inkişaf etdirilməsində də əsas məqsədlərdən biri ümummilli problemimizin həllinə dəstək qazanmaq olub. Etiraf edilməlidir ki, bu istiqamətdə kifayət qədər uğurlar əldə olunub. Bu gün dünyadan BMT, ATƏT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi aparıcı təşkilatları Ermənistani işgalçı dövlət kimi tənənəyin və erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxmışını, qaćqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmamasını tələb edən qərar və qətnamələr qəbul

ediblər.

Təessüf ki, ABŞ, Fransa və Rusyanın təmsil olunduğu ATƏT-in Minsk qrupu həmsədrlerinin 20 ildən artıq fealiyyəti sözçülikdən və bütün məsuliyyəti münaqışa tərəflərinin üzərinə atmaqdən uzağa getməyib. Özünü dünyada haqq və ədalətin carşısı kimi qələmə verən ABŞ Dağılıq Qarabağın separatçı rejiminə rəsmi və qeyri rəsmi şəkildə on milyonlarla dollar həcmində yardım göstərən yeganə ölkədir. Separatçı rejimin ABŞ-da təmsilciliyi fealiyyət göstərir, qondarma "DQR" in başçıları isə hər il bu ölkədə marafon keçirərək külli-miqdarda vesait yiğirlər. ABŞ-in hər il Ermənistana ayırdığı yardım özüne tərəfdən hesab etdiyi Azərbaycana ayrılmış vesaitdən çox olur. BMT Tehlükəsizlik şurası qərar qəbul etməmiş və yaxud da qəbul etdiyi qətnamənin mürəkkəbi kurumlaşmış NATO Serbiyanın, Liviyanın altını üstüne çevirir, amma həmin ali qurumun 4 məlum qətnaməsi 20 ildən artıqdır ki, icra olunmur. Qondarma Abxasiya, Cənubi Osetiya ilə bağlı konkret mövqə ortaya qoyulur, Ukraynanın separatçı bölgələrinin rəhbərlərinə, onları dəstəkləyən dövlətlərə, hətta Krima qarşı personal qaydada sanksiyalar tətbiq olunur, amma Dağılıq Qarabağın qondarma rejiminin başçısı bütün dünyani gezib dolaşır və hər yerde qəbul edilir.

2008-ci ildən başlayaraq Türkiye-Ermənistən sərhədlərinin açılması ilə bağlı ABŞ Administrasiyasının rəsmi Ankaraya ciddi təzyiqlər göstərdiyi məlumudur. Həmin dövrdə Azərbaycanın arxasından aparılan danışıqlar həm də iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını, qarşılıqlı münasibələrin tənzimlənməsini nəzərdə tuturdu. Təbib ki, bu proses Azərbaycan və Türkiye ictimaiyyətində geniş rezonans və hiddət doğurdu, AKP hakimiyəti iki qardaş xalqın birgə maraqlarını nəzərə almağa davət olundu. Prosesin ciddi narahatlığı yol açan istiqamət üzrə cerəyan etdiyi 2009-cu ilin aprelində ABŞ Prezidenti B.Obama'nın Türkiyəyə iki günlük rəsmi səfəri də birmənli qarşılınmadı. Bu səfərlə bağlı Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan millet vəkili Canan Artman deyirdi: "Bizdə olan çox dəqiq məlumatlara görə, Obama Türkiyəyə nəsə verməyə yox, Türkiyədən nələrsə almağa gelir. Amerikanın Türkiyəyə teklif etdiyi şərtlər bizim maraqlarımıza qətiyyən uyğun deyil. Konkret desək, Obama Ankaraya Quzey İraqdakı kurd muxtarlıyatını "Kürdüstan" kimi qəbul etdirməyə, Ermənistana sərhədləri açdırmağa və Trabzon limanından Əfqanistana silah-sursat, başqa məhsullar daşınmasına razılıq almağa gelir. Bunların heç birini qəbul etmək olmaz və biz Obamaya Türkiyə Böyük Milət Məclisindəki çıxışı zamanı da etiraz edəcəyik". Ancaq səfərin Azərbaycan ictimaiyyəti üçün ən maraqlı tərəfi əvvəlcə ABŞ-in o vaxtkı Dövlət katibi xanım Hilary Clintonun, sonra isə Prezident Obamanın Azərbaycan Prezidenti İlham Əliyevi təkidlə Türkiyəyə davət etməsi oldu. Sərr deyil ki, Türkiyədə Azərbaycan və ABŞ prezidentlərinin görüşünün təşkil edilməsi və İlham Əliyevin Türkiyə-Ermənistən sərhədlərinin açılmasına razi salınması üçün ciddi səy göstərildi. Əslinde, Azərbaycan ictimaiyyəti İlham Əliyevin milli maraqlara zidd hər hansı addım atacağının istisna edirdi. Bunu həmin dövrdə mediada açılmış diskussiyalar da təsdiqləyirdi. Ancaq Azərbaycan Prezidentinin ümumiyyətə bu görüşə getməmək qərarı bir tərəfdən Azərbaycan xalqının mövqeyini ifadə etdi, digər tərəfdən də "açılım prosesinin" təşkilatçılarını və icraçılarını şok vəziyyəetine saldı. İlham Əliyev açıq şəkildə həmiya göstərdi ki, ona təzyiq göstərmək, milli maraqlara zidd addim

atmağa təhrif etmək mümkün deyil. Məhz Prezident İlham Əliyevin qətiyyəti və prinsipial mövqeyi, ciddi səyləri, onun Azərbaycanla Türkiye arasında qardaşlıq və dostluq münasibələrinin qorunub saxlanması və inkişafına böyük önem verən, habelə hər iki ölkə ictimaiyyətinin, mediasının Azərbaycan Prezidentinə birmənli dəstəyi nəticəsində bu tehlükəli prezidentin qarşısı alındı. Neticədə 2009-cu il oktyabrın 10-da Sürxədə Türkiyə ilə Ermənistən xarici işlər nazirləri müvafiq protokolları imzalasalar da, bu ölkələrin parlamentləri həmin sənedləri təsdiq etmedilər.

Cəmi bir neçə il keçdikdən sonra Türkiye hakimiyəti öz təcrübəsində ABŞ-in iradəsinə uyğun şəkildə Cənubi Qafqazda, xüsusiətə Ermənistənla bağlı yürütüldüyü "sifr problem" siyasetinin ne öz ölkəsinin, ne də Azərbaycanın maraqlarına cavab vermədiyini aydın şəkildə görmək imkanı qazandı. Çünkü 2013-cü ilde ABŞ və Avropadan qidalanan "Gəzi" hadisələri, AKP hakimiyətini devirmək cəhdəri qardaş ölkənin rəhbərlərinə əyani şəkildə göstərdi ki, dünənə kimi "müttəfiq" və "silahdaş" olanlar bu gün öz maraqlarını həyata keçirmək üçün istənilən addıma hazırlırlar.

Təessüf ki, Türkiye-Ermənistən sərhədlərinin açılması cəhdəri heç də səngiməyib və qondarma "erməni soyqırımı"nın 100 illiyi ərefəsində yenidən aktuallaşdırılıb. Son məlumatlara görə, ABŞ və Avropanın fondları Türkiyədəki ermənipərəst vəqflərin bu istiqamətdə fealiyyətini dəstəkləmək məqsədilə külli-miqdarda vesait ayırlırlar. Məsələn, həzirdə reallaşdırılan "Ermənistən-Türkiyə normallaşma sürecinə dəstək programı" 2014-cü ilin yanvar ayında fealiyyətə başlayıb. Programın sponsoru Avropa Birliyidir və onun həyata keçirilməsinə 2 milyon avro vesait ayrılmış. Proqrama rəhbərliyi Türkiyədə qətle yetirilmiş erməni jurnalist Hrant Dinkin həyat yolunda Rahil Dink həyata keçirir. Proqramın məqsədi Türkiyə və Ermənistən arasında münasibətlərin qurulması və sərhədlərin açılması məsələsinə ictimaiyətə hazırlamaqdır.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdürü Oli Həsənov bildirir ki, "biz Ukrayna hadisələri fonunda və yaxud da ondan qabaq - Liviyada, Misirdə, Suriyada BMT Tehlükəsizlik Şurasının, ABŞ-in, Qərb dövlətlərinin qətiyyətli mövqelerini görəndən sonra, başlılıq bunların üzərinə getməyə ki, axı sizə indiyə qədər Dağılıq Qarabağın ermənilərin işgal etdiyini, onları dəstekleyən qüvvələr olduğunu deyirdik. Nəye görə bu vaxta kimi işgalçi Ermənistən, separatçı "DQR"-in rəhbərlərinə qarşı sanksiya tətbiq olunmayıb? Nəye görə, indiyə qədər Dağılıq Qarabağ'a gedisi-geliş qadağan edilməyib? Niye Ukraynada tətbiq olunan sanksiyalar - Dağılıq Qarabağ və onun separatçı rejimine qarşı tətbiq olunur? Məhz bunları görəndən sonra biz başlılıq Qərbə onların öz dilində danışmağa. Biz hal-hazırda ABŞ-la, Qərb institutları ilə xüsusən də beynəlxalq dairələrlə öz dilində danışırıq ki, Azərbaycan sizə nə qədər lazımdırsa, siz de bize o qədər lazımsınız. Bizə dərs verirlər. Bizi öyrədirələr. Biz artıq öyrənmək, dərs almaq mərhələsini keçmişik. Biz bilirik insan hüquqları nədir. Biz deyirik ki, əgər insan hüquqları doğurda da bu dairələr üçün beşərliyidirsə, buyursunlar Dağılıq Qarabağdan didərgin salınmış bir milyon insanın adı milli vətəndaş hüquqlarını bərpə etsinlər. On azından onların öz yələrinə qaytarılmasını təmin etsinlər".

ABS-Azərbaycan münasibətlərinə kiçik ekskurs və gələcək haqqında düşüncələr

Əvvəli-Səh-9

Açı olsa da, etiraf etməliyik ki, Azərbaycan ne qədər ABS və Qərbə qucaq açırsa, onlar da bir o qədər Ermənistani bərk bağırına basırlar.

Rəsmi Vaşinqton, ABS-in insan haqları təşkilatları Ermənistanda tügyan edən özbaşınaqlığı, secki saxtakarlığına göz yumur, bu ölkədə parlamentin, dinc aksiyaların gülləbaran edilməsini qulaq ardına vurur, amma Azərbaycanda az qala hansısa bir jurnalistic, QHT nümayəndəsinin qripə yoluxmasını hakimiyyətin adına yazmağa çalışırlar. Nəyə görə regionun başqa bir ölkəsində yuzlərlə "siyasi məhbusun" olmasının üzərindən sükutla keçilir, insanların təqib olunması, haqsız yerə həbsə alınması və digər bu kimi hallar barede danışılmır, amma Azərbaycanda ən adı bir məsələ bele qərəzli şəkildə işiştirdilir. Sual oluna bilər ki, məgər David Kramer ABS Dövlət Departamentiindən "Freedom House" təşkilatının rəhbərliyinə yalnız Azərbaycanın "təəssübünü çəkmək" üçün gətirilib?! Yaxud nədən keçmiş səfir Riçard Kozlariç yuxusunda da yalnız Azərbaycanı, özü də mümkin qədər tünd rəngdə görür? Əlbəttə, bütün bunlar sual doğurmaya bilməz. Buna görə də Əli Həsənov deyir ki, "tənqid prinsiplərə söykənməlidir... Davamlı şəkildə olmayan bir şeyi bize məcburi qaydada qəbul etdirmək isteyirlər. Amma eyni sahədə özlərinə aid olan hüquqlardan vaz keçirlərse, elbəttə biz onlara cavab veririk... Biz bir-birimizə tövsiyələr, hansısa məsələlərdə məsləhət verə bilərik. Bu məsləhətləri qəbul edib-etməmək o dövlətin öz işidir. Amma hansısa bir mətbuat katibinin nümayəndəsi imperativ şəkildə deyəndə ki, Azərbaycan mütləq bunu etməlidir, bu, əlbəttə ki, qəbuledilməzdir".

ABŞ-in ikili siyaseti, təzyiq cəhdləri məhz bu məsələlərlə mehdudlaşdırır. Vaşinqton Azərbaycanın həm regionda, həm də dünyada ikitərəflə əlaqələrini də idare etməye cəhdler göstərir. Hesab olunur ki, Azərbaycan region dövlətləri ilə, məsələn, Rusiya və İranla münasibətlərini məhz ABŞ-in maraqlarına uyğun qurmalıdır. Bu halda həmin ölkələrin dünya siyasetində çəkisi, regional və global proseslərə təsir imkanları, Azərbaycanla ikitərəflə münasibətlərinin səviyyəsi, əhəmiyyətlilik dərəcəsi və digər bu kimi məsələlər nəzəre alınır. Əgər bu cəhdler heç bir səmərə vermirse, növbəti mərhələdə şəntaj, təxribat və dezinformasiya kimi vasitələrdən istifadə olunur. Məsələn, bu il avqustun 23-ü İran səmasında, Nətənz nüvə mərkəzi üzərində pilotsuz kəşfiyyatçı təyyarə vuruldu və belə bir sual yarandı ki, bu təyyarə hansı ölkədən havaya qalxıb? İsrailin "Debkafil" saytı pilotsuz təyyarənin Azərbaycana məxsus olduğunu və Naxçıvan-dan havaya qalxdığını iddia etdi. Bunun ardınca dünyanın aparıcı informasiya agentliklərindən biri, həmçinin bəzi Qərb KİV-ləri həmin məlumatı tirajladılar. Hətta iddia olundu ki, bu, guya Azərbaycanın vaxtılıq Qarabağ səmasında vurulmuş pilotsuz təyyarəsinə bənzəyir. Təessüf ki, İranın hərbi dairələri də həmin məlumatların təsiri altına düşərək, öncə təyyarənin məhz Azərbaycandan qalxdığını iddia etdilər. Lakin məsələnin hərəkəflili göstərdi ki, kimlərse bu təxribatla Azərbaycan-İran münasibətlərini süni şə-

kildə gərginləşdirməyə çalışır.

Bu baxımdan dekabrın 12-də və 16-da İsrailin "Haaretz" neşrində dərc olunmuş iki material diqqəti çəkməyə bilməz. Birinci məqalənin giriş hissəsində ABS Dövlət Departamenti tərəfindən maliyyələşdirilən "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın həbsi qərəzli şəkildə şərh olunsa da, sonra müəllif mentiqi ardıcılığı gözləmədən cari ilin avqustunda İran ərazisində vurulmuş pilotsuz təyyare ilə bağlı mövzuya keçir. Məqsəd bu məsələni növbəti dəfə qərəzli şəkildə qabardaraq rəsmi Tehranın diqqətini celb etməkdir. İkinci məqalədə isə iddia olunur ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı durumun "pisleşməsi" rəsmi Tel-Əvivin çətin duruma salır. Üstəlik, guya Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri və görüşləri İsrailde narahatlıq doğurur. Aydın məsələdir ki, bu materiallar İsrailin ən nüfuzlu mətbuat orqanlarından birində jurnalist təfəkkürünün məhsulu kimi işləşməyib. Əslində, siyasetdə bele vəziyyət çoxgedişli kombinasiyadan ibarət şahmat partiyasını xatırladır. Buna görə də məhz ABS-in təzyiqi nəticəsində İsrailin bu addımı atması istisna olunmamalıdır.

ABŞ-in bu tipli metodlardan geniş yaralandığı siyasi prosesləri yaxından izləyən hər bir kəsə məlumdur. Media vəsítəsilə dövriyyəyə buraxılan bəzi dezinformasiyalar konkret nüfuzlu şəxsləri, dövlətlərarası münasibətləri, böyük biznes strukturlarını və s. hədəfə götürür və Vaşinqtonun maraqlarını təmin etmək məqsədi gündür. Hətta vaxtılıq ABS-in Azərbaycandakı səfirliliyinin Dövlət Departamenti ilə WikiLeaks saytında verilmiş bəzi yazılmalarına da ciddi əl gəzdirmişdi. Bu dezinformasiya dövlət başçıları səviyyəsində regionun bəzi böyük ölkələri ilə Azərbaycanın əlaqələrinə zərba vurmaq məqsədi güdürdü.

Bu gün ABŞ həm də Azərbaycanın Avropa İttifaqı, "köhnə qite"nin bəzi aparıcı dövlətləri ilə yaxşı əlaqələrini zəiflətmək üçün əlində gələni edir. Təbii ki, müəyyən Avropa dairələrinin və müstəqil təşkilatlarının Azerbaycana qarşı qərəzli münasibətində erməni lobbisinin və ölkəmizdən bu və ya digər səbəblərdən incik düşən ayrı-ayrı qrupların maraqlarını da istisna etmək olmaz. Amma Avropa İttifaqının sabiq prezidenti Joze Manuel Barrozo ilə keçmiş komissarlar Ketrin Eston və Ştefan Fülenin Azerbaycanla bağlı açıqlamaları və bəyanatları arasında bu qədər böyük ziddiyətlər tek erməni amili ilə izah olunacaq məsələ deyil. Avropa Parlamentində, çox güman ki, okeanın o tayin-dan idarə olunan məlum bir qrupun Azerbaycana qarşı xüsusi feallığı, 700-dən artıq deputatı olan bir qurumun adından 30-40 nəfərin qətnamə qəbul etməsi ikili standartların nümunəsi deyil, bəs nədir? ABS-in Pinston və Kaliforniya universitetlərindən təhsil almış və bu ölkədə yaşamış Avropa Şurasının İnsan hüquqları komissiyasının sədri, latviyalı Nils Mujnieksin Azerbaycana qarşı əsasız ittihamları da məhz ABS-dan qidalanır. Yaxud ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun məhz Vaşinqtonun diqtəsi ilə hərəkət etdiyi hamiya bəlliidir. Hətta belə bir zarafat var ki, bu quruma rəhbər təyin etməyə ehtiyac yoxdur, onsuza ABS-in ATƏT-dəki daimi nümayəndəsi nə deyir-sə, o da olacaq. Əslində, burada təəccübü-lü heç nə yoxdur. ATƏT də BMT kimi ABS

maliyyəsindən ciddi şəkildə asılı olan bir qurumdur.

Məlum olduğu kimi, hazırda demokratiya və insan hüquqları amilindən sui-istifadə etməklə müstəqil dövlətlərin daxili işlərinə müdaxilə metodu ABS və bəzi Qərb dövlətlərinin geniş yarandığı praktikadır. Sərr deyil ki, ABS təşkilatları bu və ya digər şəkildə dövlət büdcəsi hesabına maliyyələşir və əksər hallarda dövlət strukturlarının telimatları əsasında fealiyyət göstərir. Amma ən maraqlısı budur ki, son illər ABŞ həm də Avropanın əksər tanınmış QHT-lərinə ciddi nüfuz edir və öz vətəndaşlarını həmin qurumlarda rəhbər vəzifelərə yerləşdirir. Bunun mümkünləndə isə həmin təşkilatlar həm də Amerikanın maliyyə imkanlarından yararlanmaq imkanı əldə edirlər. Bu qurumların rəhbərləri üzbəüz səhərlərdə etiraf edirlər ki, Azərbaycanla bağlı ardıcıl şəkildə verilən qərəzli bəyanatların arxasında da məhz ABS dayanır. Hətta bir çoxları açıq şəkildə deyirlər ki, bununla bağlı onlara çox ciddi təzyiqlər göstərilir.

Birmənəli demək olar ki, dünyanın aparıcı beynəlxalq təşkilatlarının və nüfuzlu xarici QHT-lərin ABŞ-in özündə baş verən pozuntulara bu qədər loyal münasibətin arxasında da məhz bu amil dayanır. Əks təqdirdə sual oluna bilər ki, Azərbaycan da daxil olmaqla dünyanın ayrı-ayrı nöqtələrində baş verən hadisələr bu qədər ənənəvi münasibət göstərən həmin qurumlar Amerikada insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması hallarına nədən göz yumurlar? Nəyə görə ATƏT öz secki müşahidəçilərinə ABŞ-da bu qədər sərt və hörmətsiz münasibəti belə rahatlıqla hezəm edir?

ABŞ-in nəzəratində olan "müstəqil" QHT-lər tez-tez müxtəlif ölkələri söz və məlumat azadlığının pozulmasında, jurnalistlərin həbsində və s. bu kimi məsələlərdə ittiham edirlər. Amma nədənə onlar bu ölkənin özündə baş verən hadisələr barede dənişməyi sevmirlər. Yaxşı ki, ABS Beynəlxalq İnkışaf Agentliyinin hələ də satın almadığı və ya ala bilmədiyi bəzi təşkilatlar bəzi həqiqətləri dünyaya çatdırırlar. Pen American Center (PAC) - Amerika Qələm Mərkəzi bu yaxınlarda Ferqyusonda jurnalistlərə qarşı zorakılıq barede hesabatını açıqlayıb. Sənəddə bildirilir ki, avqustun 9-da polisin qaradərili genç Maykl Braun ilə əldən qəzəbələrə qarşı zorakılıqla döyülmüşdən sonra polis 52 jurnalist polis zorakılığına məruz qalıb. Onlardan 21-i hətta həbs edilib. PAC-in hesabatına əsasən, jurnalistlərə qarşı bele kütləvi zorakılıq və hebsler yalnız Ferqyusonda baş verməyib. 2008-ci ilde respublikaçıların Minnesota Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs etmişdi. Onların arasında 1200-dən artıq TV və radio kanałında programı yayımlanan Eymi Gudmen və onun iki prodüseri də olub. Polisler jurnalistlərə qarşı gözəşardıcı qazdan istifadə etmiş, hətta onlara odlu silah tuşlamışdır. PAC-in hesabatında deyilir ki, Uoll Striti İşğal Et hərəkatı zamanı na az, nə çox 90 jurnalist həbs edilib. Bu yerde Dövlət Departamentiñin sözçüsü xənim Ceyn Psakiye tövsiyə etmək istərdik ki, belə məsələlərin "ABŞ-in daxili işi olduğu" kimi absurd bəyanatlar verməkdənə, bir neçə il önce 70-dən artıq media nümayəndəsinin, bu il dekabrın 14-də isə əksəriyəti jurnalist olmaqla 35 nəfərin Türkiyədə

hebs olunmasından narahatlıq keçirməkdənə, yaxud da jurnalist Xədice İsmayılovanın həbsi ilə bağlı Azərbaycana "göz ağartmaqdansa", öz hökumətinin eməlleri barədə danışsaydı, daha obyektiv oları.

PAC-in açıqlamasında qeyd olunur ki, 2011-12-ci illərdə ABŞ-in 12 şəhərində paralel şəkildə keçirilən etiraz aksiyalarını işıqlandıran media təmsilciləri həm də fiziki zorakılığa məruz qalıb: "Polis tərəfindən media azadlığının 52 dəfə pozulması hələ qeyd olunub. Bunlardan 21-də jurnalistlər hebs edilib. 13 halda jurnalistlər tapança və başqa silahla təhdid edilib, onlara bədən xəsarəti yetirilib. 11 halda isə jurnalistlərin fealiyyətinə ciddi manə törədilib: onlar aksiya keçirilən ərazilərə buraxılmayıb və ya hadisə yerindən zorla uzaqlaşdırılıb. 7 halda jurnalistlərə qarşı gözyaşardıcı qazdan istifadə olunub və onlara rezin güllələrlə ateş açılıb".

İndi Azərbaycan xanım Psakinin açıqlamalarını, "Human Rights Watch", "Freedom House" və digər bu kimi təşkilatların bəyanatlarını, yaxud da "The Washington Post"un "Azerbaijan imprisons an investigative journalist" ("Azərbaycan araşdırıcı jurnalisti həbs edir") başlıqlı sayıqlamasını necə səmim qəbul etsin? Yeri gəlmışkən, o da qeyd olunmalıdır ki, "pilotuz təyyare" təxribatı kimi bu məqalənin də ABŞ Dövlət Departamentiñin viski iyi verən dumanlı otaqlarında eynəkli bir müte-xəssis in qələmindən sözüldüyü bizi bəlliidir. Bu işin motivləri də sərr deyil: Sem dəyi öz uşaqlarını müdafiə edir. Amma nədən bu qədər qəzəbələ, hiddətlə, təhdidlə və təhqirlə? Əgər ABŞ tərəfdəş adlandırdığı müstəqil ölkələrə bu qədər hörmətsiz yanaşırsa, onda bu məqaləyə də heç təccübəlnəməlidir.

Sonda, diqqəti ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə yardımçısı Tom Malinovskinin bu günlərdə "Azadlıq" radiosunun russilli "Nastoyaşeye vremya" televiziya programına verdiyi qısa müsahibəsinə çəkmək istərdik. O, jurnalistin Azərbaycana qarşı bəyanatlardan başqa mümkün "tesirli addımların" atılıb-atılmaması ilə bağlı suala cavabında deyil: "Həzirdə biz Azərbaycan yüksək rəhbərlik səviyyəsində ciddi müzakirələr aparırıq. Onlar başa düşürər ki, vətəndaş cəmiyyətini böyük məstəqiliq qazanandan bəri mövcud olan ABŞ-Azərbaycan münasibətlərini təhlükə altına qoyurlar". Daha sonra cənab Malinovski eləvə edib ki, "bu addımlar bizim münasibətləri sual altına salır". Necə deyərlər, Vaşinqtonun ruhunda çox anlaşılan bəyanatdır. Amma bunu "burnunun ucundan kənarı görə bilməmək", "qara məni basınca mən qaranı basım" və ya politoloji terminoloji ilə geosiyasi daltonizm də adlandırmaq olar. Vaxtılıq Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə köməkçisinin müavini Tomas Melianın əvvəlcə söylədiyi, sonra isə təkzib etdiyi digər terminindən istifadə edərək, tam səmimi şəkildə demək olar ki, ABŞ Azərbaycanla münasibətləri pisləşdirmək üçün özü çıxdan bəlli prinsipləri pozub və "qırmızı xəttə" çox yaxınlaşdırıb. Bu isə ritorik bir sual üçün ciddi əsas yaradır: ABŞ-Azərbaycan münasibətlərinin gələcəyi varmı? Bu haqda düşünməyə dəyər.

Azərbaycan alımlarının I qurultayı keçirildi

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının, Təhsil Nazirliyinin və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan alımlarının I qurultayı keçirildi.

Azərbaycan alımlarının I qurultayının iştirakçıları ilk olaraq Fəxri Xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, mezarı öününe əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzəri üzərinə də gullər düzdürlər. AMEA-nın əsas binasında öz işinə başlayan qurultayı AMEA prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq ilk dəfə ölkəmizdə keçirilen bu tədbirin müasir dünyadan qlobal çağırışlarının, Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafının, həmçinin bu inkişafə adekvat olaraq Azərbaycan elmində gedən proseslərin möntiqi nəticəsi olduğunu bildirdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Onun ideyalarının və siyasi kurşunun layıqli davamçısı olkə Prezidenti Cənab İlham Əliyevin uğurla həyata keçirdiyi siyasetin nəticəsində inkişafın keyfiyyətə yeni mərhəlesine qədəm qoyub. Təqdirətiyi həldir ki, Azərbaycanın milli sərvəti olan elmi potensialın qorunması və inkişaf etdirilməsi dövlət siyasetinin mühüm istiqamətlərindən birini təşkil edir. Akademik vurğuladı ki, hazırda elmi potensialın milli tərəqqi naminə səməreli istifadə olunması Azərbaycan dövləti və cəmiyyəti qarşısında duran əsas vəziələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf Konsepsiya-sında intellektual inkişaf modeline əsaslanan biliklər cəmiyyətinin formalaşdırılmasının ölkəmizin əsas strateji inkişaf xətti olaraq qəbul edildiyini qeyd edən AMEA-nın rəhbəri konsepsiyanın Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr qoymuşunu bildirdi. Dövlət, biznes və vətəndaş cəmiyyəti sektorunda çalışan Azərbaycan alımlarının hansı sosial zümrəni və hansı ölkəni təmsil etmələrdən asılı olmayaraq, vahid bir amal namine öz qüvvəsini sahərət etmələrinin, eləcə də müasir dünyanın çağırışlarına, ölkəmizin strateji inkişafı baxımdan üzərlərinə düşən vəzifələrin icrasına vaxtında adekvat cavab vermələrinin vacibliyini qeyd edən A.Əlizadə Azərbaycan alımlarının I qurultayının keçirilməsi ideyasının məhz bu zərurətdən meydana gəldiyini diqqətə çatdırdı.

Akademik Akif Əlizadə alımların müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənleşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bac-



rıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylilik nümayiş etdirəcəklərinə əminliyini ifade etdi. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar Siyaset Məsələləri şöbəsinin müdürü Fatma Abdullaçadə ölkə Prezidenti, Cənab İlham Əliyevin Azərbaycan alımlarının I qurultayına ünvanlaşdırılmış təbrik məktubunu səsləndirdi.

Sonra təhsil naziri Mikayıl Cabbarov "Elm və təhsilin integrasiyasının bezi məsələləri haqqında" adlı məruzə ilə çıxış etdi. O bildirdi ki, bu gün bizim qarşımızda duran en mühüm məsələ elm və təhsilin integrasiyasına nail olmaq, onların qarşılıqlı əlaqəsini gücləndirməkdir. Ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların prioritetlərinin müəyyənləşdirilməsinin mühüm bir vəzifə olduğunu vurğulayan nazir bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Onun sözlerinə görə, ali təhsil müəssisələrindəki elmi fealiyyəti əlaqələndirən müvafiq şurənin yaradılması əsas hədəflərimizdən. Şurənin yaradılmasında məqsəd dünya səviyyəli elmi araşdırımların çərçivə standartlarını müəyyənləşdirməkdir. Rabitə və Yüksək Texnologiyalar naziri, akademik Əli Abbasov isə "Innovativ inkişaf: müasir baxışlar" adlı məruzə ilə çıxış edərək qeyd etdi ki, qurultayda müzakirə olunacaq məsələlər, meydana çıxacaq yeni ideyalar, qəbul edilən qərarlar ölkənin elmi-texniki inkişaf strategiyasının əsasını təşkil etməklə bərabər, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişaf üçün böyük əhəmiyyət kəsb edəcək: "Azərbaycan alımları ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər elde edilər. Ümumdünya İqtisadi Forumunun hesabatlarına görə, ölkəmiz son 10 ilde dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına malik ölkələr sırasına daxil olmuşdur. Azərbaycanın iqtisadiyyatın rəqabet qabiliyyətiyle görə dünyada 38-ci, İKT-nin inkişafına görə 49-cu, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə 6-ci yeri tutması və ümumiyyətlə makroiqtisadi sabitliyə görə əldə olunan nailiyyətlər bu na misal ola bilər. Lakin bizim əsas məqsədimiz iqtisadiyyatımızın neft-dən asılılığını minimuma endirməkdir". Ə. Abbasov bildirdi ki, innovativ inkişaf siyaseti "qızıl ücbucaq" adlandırdığımız üç sütunun, insan re-

Nəzakət ƏLƏDDİNQIZI

Ağsu seçiciləri YAP-in namizədlərinə səs verəcəklər



Dünən qarşidakı bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağsu rayon təşkilatında bələdiyyə üzvlüyüne gənc namizədlər və gənc fəallarla görüş keçirilib.

Görüşdə YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov çıxış edərək bildirib ki, bu il bələdiyyə seçkilərində Ağsu rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlər içərisində gənclər xüsusi fərqlənlər: "Belə ki, YAP Ağsu rayon təşkilatı tərəfindən irəli sürülmüş 273 namizəddən 74 nəfəri gənclər təşkil edir. Onlar müxtəlif sahələri təmsil edən gənclərdir. Azərbaycanın ən böyük və güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası gənclərin inkişafında mühüm rol oynayır. Partiyamız gənclər öz potensiallarını reallaşdırmaq üçün geniş meydən verir. Bələdiyyə seçkilərində gənc namizədlərin də üstünlük təşkil etməsi bu məqsədə xidmət edir. Gənclərin bu fəallığı heç də təsadüfi deyil. Partiyamızın qurucusu Ümummilli Lider Heydər Əliyevin əsasını qoymuş gənclər siyaseti hazırda YAP Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir".

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, "İki sahil" qəzetiñin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, ölkəmizdə həyata keçirilən gənclər siyasetinin uğurları haqqında etraflı məlumat verərək bildirib ki, bu gün ölkəmizin əldə etdiyi nailiyyetlərdə gənclərin də rolü və payı var". Sonda V.Rəhimzadə gənc namizədlərə bu seçkilərdə uğurlar arzulayıb.

Daha sonra çıxış edən gənc namizədlər onlara gösterilən bu etimadə görə partiyanın rəhbərliyinə minnətdarlıq ediblər, onlara göstərilən bu etimadı doğrultmaça çalışacaqlarını bildiriblər.

R.HÜSEYNOVA

Ağdaş rayonunda gənc namizədlərlə seçicilərin görüşü keçirilib



Dünən bələdiyyə seçikiləri ilə əlaqədar təbliğat-teşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının Seçki Qərargahı partiya tərəfindən irəli sürülmüş gənc namizədlərlə seçicilərin görüşünü keçirib. Görüşü YAP Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açaraq dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıdan, eyni zamanda qarşıdan gələn bələdiyyə seçikilərində gənclərin rolundan danışıb.

YAP Ağdaş rayon təşkilatı gənclər birliliyinin sədri Anar Şahmuradov çıxışı zamanı partiya gənclərinin bələdiyyə seçikiləri ilə əlaqədar gördükleri işlər, təbliğat-teşviqat qruplarının üzvlərinin gənc seçicilərlə keçirdikləri görüşlər haqqında məlumat verərək qeyd edib ki, ölkədə keçirilən bütün seçikilərdə eləcə de rayonun ictimai-siyasi həyatında gənclərimiz mütəşəkkil tərzdə fəaliyyət göstərib və bu gün də bu işi uğurla davam etdirməkdədirler.

YAP Ağdaş rayon təşkilatı Seçki Qərargahının üzvü Səbinə Əlipəşayevaya isə çıxışında Yeni Azərbaycan Partiyasının üzvü və müasir Azərbaycan gənci olduğundan qurur duyduğunu, gəncləre göstərilən dövlət qayğılarından danışaraq ağıdaşlı gənclərinin hər zaman dövlətə və dövlətçiliyə sadıq qalacağını bildirib. S. Əlipəşayeva seçiciləri respublikamızın xoşbəxt geləcəyi, firavanlığı namine ölkəmizin Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ətrafında daha six birleşməyə, müsteqil Azərbaycana, doğma Ağdaşımıza layiqli gənclik olmağa səsləyib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliliyinin sədri Seymour Orucov ağıdaşlı gənclərlə görüşündə məmənun olduğunu bildirib və gənclərin sosial şəbəkələrdə də feal olduqlarına toxunub. S. Orucov Yeni Azərbaycan Partiyasının gənclərə verdiyi önemdən, dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıının günbəgün artmasından danışaraq gəncləri qarşıdan gələn bələdiyyə seçikilərində daha feal olmağa səsləyib.

YAP-in bələdiyyə seçikilərində səlahiyyətli nümayəndəsi, Milli Məclisin Elm və Tehsil Komitəsinin sədri Şəmsəddin Hacıyev son dövrlerdə ölkəmizdə həyata keçirilən geniş tikinti-quruculuq işlərinin Ağdaşdan da yan keçmədiyini bildirib. Görülülmüş işlərin Azərbaycanın geləcəyi olan gənclər üçün olduğunu qeyd edən millət vəkili bu gün gənclərin üzərinə düşən vəzifələrlə bağlı fikirlərini diqqətə çatdırıb və onları rifah və firavan inkişafə səs verməyə çağırıb.

Görüşə yekun vuran YAP Ağdaş rayon təşkilatının sədri C. Osmanov hər zaman olduğu kimi qarşıdan gələn bələdiyyə seçikilərində də ağıdaşlı gənclərin yüksək fəallıq göstərərək dövlətə, dövlətçiliyə sadıqlığını bir daha nümayiş etdirəcəklərini əminliklə qeyd edib.

Görüşdə YAP Mərkəzi Aparatının məsul işçisi Həsən Daşdəmirov iştirak edib.

Ü.ƏSGƏROV



Gənclər bələdiyyə seçkilərində fəallıq göstərirlər

YAP Göygöl rayon təşkilatının gənclər birliliyi seçkilərə hazırlıqla bağlı tədbir keçirib



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının gənclər birliliyinin növbəti toplantısı keçirilib. Gənclər birliliyinin yoğuncağında rayon təşkilatının ilk dəfə səs verən gəncləri və rayonun ictimai-siyasi işində feal olan gənclər iştirak edib. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatının sədri Turanı Əliyev respublikamızın yüksək inkişafında gənclərin rolundan söhbət açaraq, qarşıda duran vəzifələrdən bəhs edib. T. Əliyev ölkəmizdə dövlət gənclər siyasetinin uğurla həyata keçirilməsində, gənclərin respublikada, eləcə də rayonda gedən ictimai, siyasi, iqtisadi və mədəni proseslərdə feal iştirakdan danışıb.

Görüşdə Milli Məclisin deputati Rövşən Rzayev öz fikir və tövsiyələrini gənclərə çatdırıb. R. Rzayev bu il qarşıdan gələn bələdiyyə seçikiləri ilə bağlı görülmüş işlər haqqında fikir bildirərək vurğulayıb ki, ənənəvi olaraq rayon sakinlərinin, xüsusilə də gənclərin mütəşəkkilik nümayiş etdirmələri bu seçikilərdə də reallaşdırılacaq. Millət vəkili, eyni zamanda Yeni Azərbaycan Partiyasının namizədlərinin qələbə qazanacağından əminliyini də bildirib.

YAP Göygöl rayon təşkilatının gənclər birliliyinin sədri Elşən Məmmədov isə çıxış edərək bildirib ki, ölkə Prezidenti Cənab İlham Əliyevin daim diqqət və qayığını öz üzərlərində hiss edən gənclərimiz əvvəlki seçikilərdə olduğu kimi, bələdiyyə seçikilərində də böyük fəallıq və coşqu nümayiş etdirəcəklər. E. Məmmədov ölkə rəhbərinin siyasetinin davamı olaraq, respublikamızın bütün bölgələrdə gənclər yüksək qayğı ilə yanaşıldığını, onlara təhsil, sehiyyə, mədəniyyət və digər idarə, müəssisələrdə fealiyyətləri üçün yüksək şəraitin yaradıldığını deyib.

Tədbirdə yekun nitqi ilə çıxış edən YAP Göygöl rayon təşkilatının sədri T. Əliyev qeyd edib ki, partiya tərəfindən bələdiyyələrə namizədiyi irəli sürülmüş şəxslər öz intellektinə, aktiv ictimai fealiyyətinə görə fərqlənirənlər. Bu seçikilərdə gənclərə xüsusi yer verilib. O, əminliklə bildirib ki, bu dəfə də gənclərin seçimi YAP-in namizədləri olacaq.

Rövşən NURƏDDİNOĞLU

Yeni Azərbaycan Partiyası uğurlu seçkilərə doğru

YAP Qusar rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyasını uğurla davam etdirir



Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatında YAP-in səlahiyyəti nümayəndələrinin seçicilərin görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, rayon təşkilatının sədri David İbramxəlilov bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülən işlərdən danışaraq, seçicilərlə keçirilən çoxsaylı görüşlərdən bəhs etdi: "51 sayılı Qusar Seçki Dairesi üzrə 217 nəfər, 53 sayılı Quba-Qusar Seçki Dairesi üzrə 36 nəfər olmaqla cəmi 263 nəfər parti-

ya tərəfindən bələdiyyə üzvlüyüne namizədiyi irəli sürülib. Eyni zamanda rayon üzrə 51732 nəfər seçici siyahılara daxil edilib".

D.İbramxəlilov əminliklə bildirdi ki, bütün seçkilərde olduğu kimi, bu bələdiyyə seçkilərində də xalqın partiyası olan YAP qəlebə qazanacaq. Təşkilat sədri seçiciləri feal olmağa və 23 dekabrda məntəqələrə gedərək YAP-in namizədlərinə səs verməyə çağırıdı. Görüşdə çıxış edən Milli Məclisin deputati İlham Əliyev bildirib ki, YAP

bütün seçkilərdə olduğu kimi, bu dəfə də qəlebə əzminədir: "Söz yox ki, bütün bunlar YAP-in uğurlu fəaliyyətinin ve xalqın bu partiyaya olan inaminin nəticəsidir".

Deputat seçiciləri bir daha feal olmağa və bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağrıb. Millət vəkili Azər Badamov isə

inkişafında, tərəqqisində öz rolunu oynamadı. Əlbəttə ki, YAP-in namizədləri də bu seçkilərde iştirak edəcəklər. İnanıram ki, bu seçkilərdə YAP özünün növbəti qəlebəsini temin edəcəkdir".

Milli Məclisin deputati Yevda Abramov da çıxışında bildirib ki, məhz YAP namizədlərinin bu seç-

seçkilərdə feal iştirak etməyə çağırıram."

Görüşdə YAP Mərkəzi Aparatının mesul işçisi Araz Xudadanov çıxış edərək, YAP-in bələdiyyə seçkilərinə inamlı getdiyi ve quşarlıların bütün seçkilərdə olduğu kimi bu dəfə də partiyanın namizədlərinə səs verəcəklərinə inanlığını bildirdi.

Seçicilər adından çıxış edən Zahid Mustafayev isə qeyd edib ki, quşarlılar partiyanın namizədlərinə səs verəcəklərinə inanlığını bildirdi. Seçicilər adından çıxış edən Zahid Mustafayev isə qeyd edib ki, quşarlılar partiyanın namizədlərinə səs verəcəklərinə inanlığını bildirdi.

Tədbirin sonunda çıxış edən YAP-in bələdiyyə seçkiləri üzrə səlahiyyəti nüma-



öz növbəsində bildirib ki, bələdiyyə seçkilərinin keçirilməsi həm də Azərbaycanın inkişafının və tərəqqisinin göstəricisidir: "Bələdiyyələr özünüdərə qurumu kimi ölkənin

kilərdə üstünlük qazanacağı inamı partiyanın ölkənin quruculuğundakı fəaliyyəti ilə də əsaslanı bilər: "Bu baxımdan her bir seçicini YAP namizədlərinə səs verməyə və

yendələri seçiciləri maraqlandıran sulları cavablandırıblar.

NƏZAKƏT

YAP Sabunçu rayon təşkilatı uğurlu inkişafa səs verəcək

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşü Zabrat seçiciləri ilə olub. Görüşdə YAP Sabunçu rayon təşkilatının aparat rəhbəri,



Seçki Qərargahının üzvü Rəşad Abbasəliyev çıxış edərək, Yeni Azərbaycan Partiyasının keçidiyi şərflə yoldan etrafı bəhs edib. O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi uğurlar və qazandığı nailiyyətlər partiyanın yüksək nüfuzu və səmə-

rəli fəaliyyətini göstərir. R. Abbasəliyev, həmçinin Azərbaycanın dinamik inkişafından, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasetindən, ölkədə həyata keçirilən sosial layihələrdən və digər məsələlərdən bəhs edərək seçiciləri dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində aktiv iştirak etməyə və YAP-in namizədlərinə səs verməyə çağırıb.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədrinin müavinləri, Seçki Qərargahının üzvləri Məhərrəm Mehrəliyev və Bəxtiyar Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasetdən, əhalinin sosial rifah halının mütəmadi olaraq yaxşılaşdırılmasından, ölkəmizdə, eləcə də, rayonda görülən işlərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediblər.

A.SƏMƏDOVA

YAP Xaçmaz rayon təşkilatı seçicilərlə növbəti görüş keçirib



Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində Xaçmaz rayonunun Müşkür, Xaspolandoba, Köhnə Xaçmaz, Niyazabad və İlxiçi kəndinin seçiciləri ilə görüş keçirilib. Görüşlərdə çıxış edən YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahının üzvü Fazıl Rəhmetov seçkilərə həzirlıq və namizədlər barəsində geniş məlumat verib. F.Rəhmetov, həmçinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan uğurlardan, Azərbaycan xalqının sosial rifah halının da ha da yaxşılaşdırılması istiqamətində yürüdülən siyasetin nəticələrindən danışıb. Vurğulayıb



ki, ölkəmizdə yerli özünüdərətme institutunun yaradılmasına dan keçən 15 il ərzində bələdiyyələr inkişaf edib, dövlət tərefindən zəruri addımlar atılıb, onların qanunvericilik bazası gücləndirilib: "Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP-in bütün seçkilərde qəlebə qazandığı

zulla Həsənov, İngilab Musayev və digərləri çıxış edərək bütün seçkilərdə olduğu kimi 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində də YAP-in namizədlərinə səs verəcəklərini bildiriblər.

Ü.ƏSGƏROV

20 dekabr 2014-cü il

İsmayıllıda seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər

Bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının təbliğat-təşviqat kampaniyası İsmayıllıda da uğurla davam etməkdədir. Bu kampaniya çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş şəxslərin Qalacıq, Hacıhətəmli kəndlərində seçicilərlə görüşü keçirilib.



Zədələr Zöhrə Şəhərbəzova, Qabil Hacıyev, Mustafa Ağayev, Nazim Ağakəsiyev, Sevil Kərimova, Həsən Məmmədov, Məqsud Hüseynov Yeni Azərbaycan Partiyasına onlara göstərdiyi etimada görə öz minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, yenileşen, müsəsirleşen Azərbaycanın inkişafında pay sahibi olmaq, öz əməlləri ilə bu inkişafa təkan vermək hər bir vətəndaşın mənəvi borcudur. Seçiciləri seçki platformaları ilə tanış edən namizədlər qeyd ediblər ki, bələdiyyə üzvü seçiləcəkləri təqdirdə kəndin bütün problemlərinin həllində iştirak edəcək, həyata keçiriləcək quruculuq ve abadlaşma işlərinə əllərindən gələn əsirgəməyəcəklər.



Tədbirləri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, müstəqil Azərbaycan sürəti ve dinamik inkişaf yolunda inamlı irəliləyərək, nəinki regionun lider dövlətinə çevrilmiş, həm də dünya miqyasında böyük nüfuz qazanmış, qlobal iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısı kimi tanınaraq, xüsusən, Avropanın enerji təhlükəsizliyinin təminatçıları sırasında öz yerini tutmuşdur: IÖlkə heyatının bütün sahələrini əhatə edən yeniləşmə və müsəsirleşmə prosesi getdikcə dərinləşir, dövlətin gücünün və qüdrətinin artırılmasına, xalqın rifahının durmadan yüksəldilməsinə xidmət edən quruculuq proqramları böyük uğurla icra edilir. Azərbaycanın müstəqil dövlət quruluğunda, sosial-iqtisadi inkişafda, mədəni-mənəvi yüksəlisdə elə etdiyi bütün nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyev tərəfindən müəy-

yenləşdirilmiş, Onun laiyqli davamçısı Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcılıqla gerçəkləşdirilən mükəmməl strateji, xarici və daxili siyaset dayanır. Əldə edilən yüksək iqtisadi göstəricilər ölkəmizdə xalqla iqtidat birliliyinin möhkəm vəhdəti nəticəsində mümkün olmuşdur. Xalqla iqtidar birliliyi təmin edən bələdiyyələr, ölkəmizdə demokratik islahatların həyata keçirilməsində müstəsna rol oynayırlar. Bütün bunları nəzəre alan Yeni Azərbaycan Partiyası bu bələdiyyə seçkilərində də qəlebə əzmini nümayiş etdirərək, xalq arasında nüfuz sahibi olan, bilikli, savadlı, intellektual səviyyəsi ilə seçilən şəxslərin namizədliyini irəli sürmüdürlər. Biz inanırıq ki, xalqımız bu seçkilərdə də öz iradesini nümayiş etdirərək sabitliyə, demokratiya, iqtisadi inkişaf və sosial rifaha səs verəcək».

Tədbirlərdə çıxış edən bələdiyyə üzvlüyü nami-

ZÜMRÜD

YAP Zaqatala rayon təşkilatı bələdiyyə seçkilərinə inamlı hazırlaşır



Dünen YAP Zaqatala rayon təşkilatında təbliğat kampaniyasının qrafikinə uyğun olaraq Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatı tərəfindən irəli sürülmüş namizədlərin dəstəklənməsi ilə əlaqədar rayonun Aşağı Tala kəndində partiya namizədləri və seçicilər görüş keçirilib. Görüşdə YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, qərargah üzvü Tahir Məmmədov iştirak ediblər.

YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov tədbiri açırad, bələdiyyələrin cəmiyyətində yeri və rolü, o cümlədən dövlətimizin bələdiyyələrə dəstəyi haqqında ümumi məlumat verib. Natiq çıxışında qeyd edib ki, 23 bələdiyyə üzrə 229 yərin hər birinə partiya üzvlərinin namizədliyi irəli sürülmüş, onların hər biri ali təhsilli olmaqla, üzvülər arasında gənclər və qadınlar vardır. H.Qurbanov seçicilərə Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəklə-

meklə və onlara səs verməklə daha uğurlu rifahlarına səs vermiş olacaqlarını bildirib. Sonra Aşağı Tala kəndindən olan namizədlər - İlham Ərəbov, Vüqar Abdurrahmanov, Yuzmila Ağayeva, Abdulsalam Qədirov öz platformaları üzrə çıxış ediblər. Namizədlərin çıxışlarından sonra söz seçicilərə verilib.

Seçicilər - şəhid atası Şabanov Rəcəb, Davudova Züleyxa çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada elde olmuş nailiyyətlər, aparılmış tikinti-abadlıq və quruculuq işləri, Azərbaycanın beynəlxalq arenada nüfuzu, bələdiyyələrin fəaliyyəti və rolü haqqında geniş çıxış edərək digər seçicilər də partianın namizədlərini dəstəkləməyə və seçkilərdə fəal iştiraka çağırıblar.

YAP Zaqatala rayon təşkilatı görüş qrafikinə uyğun olaraq yerlərdə təbliğat işini uğurla davam etdirməkdədir.

Rəfiqə HÜSEYNOVA

Irəvanda qiymət artımına qarşı kəskin etirazlar başlayıb

Dünen Irəvandakı hökumət evinin qarşısına onlarla insan toplası. Onlar ölkənin milli valyutası olan dramın keskin həddə ucuzlaşmasına və qiymətlərin şəkildə artmasına görə etiraz aksiyasına start veriblər. SİA xəbər verir ki, bu informasiyanı "armenia today" saytı yayıb. Aksiyalar hökumət qarşısında 6 şərt irəli sürməyə hazırlanırlar. Bu şərtlər ən gec 1 dekabrın 23-nə qədər qəbul edilməlidir. Etirazçılar bildiriblər ki, əgər onların tələblərinə baxılmasa, bu ölkədə çox ciddi sosial partlayış baş verəcək və mövcud həkimiyət bunun qarşısını almaqda aciz qalaçaq. Aksiyalar ilk növbədə ən çox istifadə edilən qida məhsullarının ucuzlaşdırılması, krizidən önceki qiymətlərin bərpasını tələb ediblər. Onlar həmçinin, inhisarçılığın leğvini, dolların Ermənistandan Rusiyaya, rublun isə Rusiyadan Ermənistana spekul-



yativ göndərişlərinin qarşısını almağı və sətəbləri irəli sürüblər. Etiraz edənlər həmçinin, mavi yanacağın qiymətinin də ucuzlaşdırılmasını irəli sürdükləri şərtlər sırasına tələb ediblər. Onlar bildiriblər ki, əks təqdirdə marşrut taksiləri də eriəz aksiyasına qoşulacaqlar.

Liberal-demokratik dəyərlərə söykənən hüquqi-dövlət və vətəndaş cəmiyyətində milli-mənəvi, əxlaqi, sosial-estetik dəyərlər də əsas rol oynayır. Ə.İsmayılov və Q.Əliyevin qeyd etdiyi kimi, Milli Lider Heydər Əliyevdən ötrü keçmişə müraciət özünəməqsəd deyildir. O, milli köklərə və tarixi dəyərlərə müraciət formalasdırmaq üçün mənbə və zəmin axtarır və görür. O, ulu babalarımızın adlarına, ideyalarına və şüurlarına müraciət edərkən öz xalqının şərəf və ləyaqətini dəyanət və sədaqətlə qorumuş Vətən övladlarına özünün dərin hörmətini nümayiş etdirir, tarixinin dəyərlərindən daha çox ona görə bəhrələnirdi ki, daha dərindən və daha düşünülmüş şəkil-də irəliləyişi təmin etmək üçün zəmin, daha doğrusu, ideya-əxlaqi və mənəvi meydən hazırlasın.

Heydər Əliyevin nitqlərində, çıxışlarında, müsahibələrində, bütövlükde, nəşrlərində bir çox ideyalar və fikirlər tekrar olunurdu. Bu, tamamilə təbiidir, çünkü Heydər Əliyev müxtəlif adamlarla görüşməli, müxtəlif auditoriyalarda çıxış etməli, Azərbaycan cəmiyyətinin inkişafının, dövletin daxili və xarici siyasetinin prioritet problemlərinə diqqəti daha çox cəlb etmeli olurdu. Bununla belə, o, eyni problemə qayıdarkən hər dəfə yeni cəalarları, yeni fikirləri və ideya-

ovqatına vurulmuş ağır zərbəni bir daha yada salmağa xidmət edir.

Ə.İsmayılov və Q.Əliyev yazır ki, Heydər Əliyevdən ötrü vətəndaşının elm və mədəniyyət nehengərlərinin, siyasi xadimlərini yubileyər xalqın tarixi yaddaşına müraciət etmək, milli şüuru canlandırmak üçün daha bir yaxşı sebebdir. Hətta Azərbaycan xalqının tarixi mədəniyyətinin en qədim abidələrində o, tərbiyəvi əhəmiyyət kəsb edən, milli mənlik şüurunu formalasdırmaq üçün lazım olan ünsür-

isə bölünmüş sistemin inkişafını başa düşürük. Əger sıra vətəndaşın hayat şəraitini fərdiləşdirmiş reallıq kimi təsnif etsək, onda xalqın böyük övladlarının həyat şəratını və millatın dahi yaradıcılarının meydana gəldiyi şəraitini daha böyük, "epoxa" anlayışında ifade etdiyimiz ümuminin əsas xarakteristikalarını özündə daşıyan hamı üçün əhəmiyyət kəsb edən bir sistem kimi qəbul etmək olar. Məhz buna görə də, həmin yubileyərin keçirilməsi "Dədə



Azərbaycan Respublikasının Prezidenti yanında
Kütlevi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti
yanında Kütlevi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu maliyyə
dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət
quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

Hüquqi dövlət, vətəndaş cəmiyyətində mənəvi-əxlaqi, sosial-estetik dəyərlər

ları vurğulayır, bir növ əvvəller, həm də başqa məcrada söylədiyi ideya və fikirləri tamamlayır və inkişaf etdirirdi.

Bir qayda olaraq, Ulu Öndər Heydər Əliyev fərmanlarında, nitqlərində, çıxışlarında, müsahibələrində və səhbətlərində nəzəri fikri bütöv mənzərəyə cəlb edir, total hadisəni öz bütövlüyündə və ziddiyətlərinde müasirliklə integrasiya olunmuş və teləblərə cavab verəcəyi səviyyədə əlaqəsində qavramağa yönəldildi. Siyasetçi və faktların qiymətləndirilməsində, müəyyən tezisləri və yaxud prinsipləri elan etməkdə imkanları məhdud idi. Lakin müəyyən meyilli eks etdirən və müəyyən mahiyəti ifade edən kütlevi xarakterli hadisələri və faktları qeyd edərkən Heydər Əliyev bununla hissə ilə tətəmin, ayrıca ilə ümuminin qırılmaz vəhdətinə diqqət verir. Məsələn, o, XX əsrin görkəmli Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarin 90 illik yubileyinin təntənə ilə qeyd olunması haqqında Fərman vermişdir. İlk baxışda bu Fərmanı Ulu Öndər Heydər Əliyevin Cənubi azərbaycanlı soydaşımız, böyük Azərbaycan şairinin şəxsiyyətinə və istedadına xüsusi hörmət və məhəbbətini sübut edən adı hadisə kimi təsnif etmək olar. Lakin bu, yalnız "ilk baxışda" belə görünə bilər. Əslində isə, səhbət bütün Azərbaycan mədəniyyətinin yubileyindən gedir. Bu Fərman 200 il bundan əvvəl iki imperiya tərəfindən Azərbaycan xalqının iki hissəyə bölünməsini, bununla da Azərbaycan xalqının milli və tarixi şüurunun bütövlüyü, onun milli ideyasına və sosial

ləri və faktları tapır. Folklor tədqiqatçılarından biri M.Qusev yazır: "Tarixi keçmişlə bağlı rəvayətlər bir növ xalqın poetik tarixi olub təhsil-tərbiya funksiyasını yerine yetirərək kütłələrin tarixi şüurunu formalasdırır və eyni zamanda onların öz tarixi təcrübəsinin estetik qarayışını inkişaf etdirir." Heydər Əliyevin milli mədəniyyətin köklərinə, onun "poetik tarixinə" müraciət etməsini insanların tarixi və milli şüuruna yeni impuls vermek, bununla da milli ovqatının intellektual və mənəvi dayaqlarını gücləndirmək arzusu ilə izah etmək olar.

"Dədə Qorqud"un, Füzulinin, Şəhriyarin, Rəşid Behbudovun və digərlərinin yubileyər xalqın tarixinə, onun mənəvi, əxlaqi, sosial və estetik dəyərlərinə müraciət etmək, bugünkü və sabahın vəzifələri mövqeyində tarixən itirdiklərimizin və qazandıqlarımızın nəticələrini dərk etmek, xalqın sosial və tarixi yaddaşını qidalandıran, onu birləşdirən daha sabit dəyərləri müəyyənləşdirmək üçün özünəməxsus imkandır. Bu cür yubileyər bir daha keçmişin öz tarixi kimi baxmaq və bu günü həmin keçmişin keyfiyyətcə yeni durumu kimi dərk etmek üçün yaxşı imkandır. Lakin yeni durum həm təkmil, həm də deformasiyaya məruz qalmış varlıqdır.

Buna görə də sadədən (zəif və kifayət qədər inkişaf etməmiş durumdan) aliye yüksəlmək və ali-dən (sosial və milli varlığın inkişaf etmiş, müasir durumdan) sadəyə, yəni nisbi zəif inkişaf formalarına və durumlara getmək yolu ilə biz milli inkişafın bir çox sirlərini, bir zaman bütöv, lakin sonralar

Qorqud"un meydana gəldiyi dövr, Füzulinin, Şəhriyarin və Rəşid Behbudovun yaşayış-yaratdıqları dövrlər nəzəri ünsiyyət üçün yaxşı imkandır. Aydındır ki, hər bir ayrıca görürəməs halda bir zaman baxımından bir-birilərindən ayrılmış müxtəlif vaxt ölçülərinə malik, həmçinin, spesifik tarixi həyatları olan tarixi təkcələrin durumlarının varlığına nüfuz etmək imkanı əldə edir. Lakin predmet aləminin, yeni təbiət hadisələrinin təkəş şəyərindən və durumlardan fərqli olaraq, hər bir dövr sürəklidən asılı olmayıraq, keçmiş epoxaların davamı olub, bir tərefdən həmin dövrün məhsulu, onun meydana gətirdiyi mədəniyyət tiplerinin mövcudluğu ilə xarakterize olunur, digər tərefdən isə hər bir dövr uzaq dövrlərin mədəniyyəti, əxlaqi, mədəni, sosial, iqtisadi və siyasi həyatı ilə genetik bağlı olur. Sonrakı dövrlər əvvəlki dövrlərin atəşindən və həyatından, onların dəyərlərindən, belə demək olarsa, müdrikliyindən nurlanırlar.

Bunlar, nəsildən-nəsilə ədəbiyyat, incəsənət vasitəsilə, insanların hissi-predmetli fəaliyyətinin zənginləşməsi yolu ilə örürülərək xalqın sosial təcrübəsində, onun sosial və tarixi yaddaşında qorunub saxlanır.

Ə.İsmayılov və Q.Əliyev yazırlar: "Böyük həyat müdrikliyinə və zəngin mənəvi potensialına söyklənən Heydər Əliyev həmin dəyərlərə nəinki yüksək qayğı göstərir, özü də keçmiş dövrlərin müdrikliyindən nəcib fəaliyyəti üçün qüvvə ehtiyatı və impuls alır. Onun kitablarında, digər nəşrlə-

rində dövrlər bir-birindən nə qədər uzuq olmasından asılı olma-yaraq bir-biriləri ilə çülgəşəraq, biri digərini davam etdirir."

S.Xəlilov doğru onları qeyd edir ki, Ümummilli Liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərə bağlı verdiyi bəyanatda deyilir: "Ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə mənsub olan şəxslər, bəzi adamlar verilmiş, azadlıqdan öz şəxsi mənafələri, şəxsi məqsədləri üçün sui-is-tifadə edirlər. Ümummilli Lideri anlamıllar, ya da anlayaraq bizim xalqımızın mənəviyyatını, əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərilər." Ən pi-si odur ki, belə adamların şəxsi maraqları globallaşma şəraitində milli mənəviyyatlara, adət-enənlərə qarşı yönəldilmiş məqsədyönlü kütlevi prosesle üst-üstə düşür. Belə ki, globallaşma dünya miqyasında xalqlar arasında fərqlərin aradan götürülməsini stimullaşdırır. Lakin başqası kimi olmaq üçün ilk növbədə özün kimi olmaqdan intima etməlisən. Ona görə də, ümumibəşəri dəyərləri daha rahat şəkildə ön plana çekməyin en asan yolu milli-mənəvi dəyərlərin arxa plana keçirilməsi hesab edilir. Lakin bu, sehv təsvərvürdür.

Ən doğru yol-yeni ümumibəşəri mədəniyyətin milli mədəniyyətlerin fəvqündə deyil, onlarla sintez halında formalasdırıb. Bu baxımdan, Heydər Əliyevin milli ideologiyamızın əsas prinsipi kimi irəli sürdüyü "milliliklə ümumi bəşəriliyin vəhdəti" ideyası əsas götürülməlidir. Biz başqalarından, digər nəşrlə-

bizdən öyrənməlidir. Həm də burada "ortaq məxrəc" prinsipi əsas tutulmamalıdır. Hansı millətdə hansı milli-mənəvi keyfiyyət üs-tündürse, onun bütün bəşəriyyət tərəfindən qəbul olunması ideal qloballaşma modelinə daha çox uyğundur.

Bizim bəzi kütlevi informasiya vasitələri isə hüquqi məhdudiyyətlərin aradan götürülməsindən suis-istifadə edərək və daha varlı olan və daha çox qonarar və reklam haqqı vermək iqtidarından olan kosmopolit ruhlu, qərb-pərəst şəxslərin və təşkilatların təsiri altında fəaliyyət göstərilər və bununla guya Qərb mədəniyyətinə qoşuşduqlarını zənn edənlər es-linda yanılırlar. Çünkü Qərb dün-yası ilkin kapital yüksəmi mərhələsini -"mənəviyyatsızlıq" dövrünü arxada qoymuşdur və indi mənəvi inkişaf uğrunda mübarizə aparır. Biz isə bəzən əsl yüksək Qərb mədəniyyətindən xəbərsiz haldə məqsədyönlü surətdə və böyük səxavətlə biza transfer edilən "vülgər kütlevi mədəniyyət" nümunələrinin az qala Qəribin əsas göstəricisi kimi qəbul edirik. Bu sehv təsəvvürdən daşındırmaq üçün Ümummilli Liderimiz Heydər Əliyev bu məsələni xüsusi qeyd edirdi: "Ayri-ayrı jurnalarda, qəzetlərde pornoqrafiya səviyyəsində fotosəkkilər nümayiş etdirənlər ne düşünürler? İndi en inkişaf etmiş Avropa ölkələrində, Amerikada, başqa ölkələrdə belə şəyər yoxdur. Vaxtile, nə vaxtsa olubdur. Amma indi belə şəyər yoxdur."

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Az yatmağın pis nəticələri

ABŞ-in Viskonsin Tibb Kolecinin mütxəssisləri müyyəyen ediblər ki, az yatmaq hüceyrələrin vaxtsız tələf olmasına gətirib çıxarır. "Business Standard" xəbər verir ki, ilk növbədə ağ ciyər, qara ciyər və nazik başğırsağın hüceyrələri ziyan çeker.



Amma yuxu normallaşsa, əzələ müstəqil regenerasiya olunur. Daha əvvəl aparılan tədqiqatlar diqqəti yuxu çatışmazlığı ilə bağlı bir sira problemlərə cəlb edib. Ehtimala görə, yuxusuzluq ürək-damar sistemi xəstəlikləri riskini artırır, onkozi xəstəliklər ehtimalı çoxalır. İlk mərhələdə dəyişiklikləri geri çevirmek mümkünür, lakin baxımsızlıq səbəbindən patologiya xroniki formaya keçir. Alimlər son tədqiqatlar çerçivəsində müyyəyen ediblər ki, gec yatan insanların başında xoşagəlməz fikirlər doğasıdır. Belə insanlar depressiyaya daha meyilli olur, Mütəxəssislər uzun illər sağlam qalmaq üçün doyuncu yatmağı, normal iş və istirahət rejiminə riayət etməyi mesləhət görürler.

300 illik mumiya 1 saata çürüdü

Cinde aparılan arxeoloji qazıntı qeyri-adı bir hali üzə çıxarıb. Qazıntılar zamanı mumiya aşkar edilib. Lakin hər şey bununla bitmir. Belə ki, tabutun qapağını açan kimi mumiya oksigenle temas edib. 300 il qorunan mumiya bir saatda qapqara olub. London Universitetinin əməkdaş Lukas Nickesin sözlərinə görə, tabut ilk dəfə açıldığında mumiya ağ olub. Amma bir müddət sonra üzü qapqara oldu və pis qoxu yayılmağa başladı. 300 il qorunan mumianının Qing xanədanlığına aid olduğu bildirilir. Arxeoloqlar kişi mumianının geyimlərində belə bu dövrün izlərinə rast gəldiyini deyirlər. Eyni bölgədə daha 2 insanın skeleti tapılıb. Ərazi dən tapılan qalıqların üzərində tədqiqatlar aparılır.



ELAN

2008-ci ildə Bakı İslam Universiteti tərəfindən Əmrəhov Elnur Ziyəddin oğluna verilmiş 001235 sayılı diplom itdiyi üçün etibarsız sayılır.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımi məlumatı qısa zamanda çatdırıa biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın,
müştərilərin rağbat və məmənuniyyətini qazanın,
rəqiblərdən öndə olun!



www.aztelekom.org

012 122

QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

"Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500**

Ses

Son səhifə

20 dekabr



Marko Roys 540 min avro cərimə ödəyəcək

Süreti, texnikası və rəqibdən top almaq bacarığı ilə tanınan, futbol üzrə Almaniya millisinin və "Borussia Dortmund" komandasının yarımmüdafiəçi Marko Roysun karyerasında 2014-cü il eyni zamanda uğursuz il kimi yadda qalaçaq. Belə ki, futbolçu zədəsi olduğundan dünya çempionatının bir neçə oyununu buraxmaq məcburiyyətində qalmışdı. Bu dəfə isə M.Roys avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 540 min avro cərimə ödəməlidir. "Bu, mənim laqeydiyim üzündən baş verib, - deyə yarımmüdafiəçi Almanının "Bild" qəzeti bilər. Almanının "Süddeutsche.de" portalı xəbər verir ki, Dortmund şəhərinin baş prokuroru Henner Kruse "Bild" qəzeti verdiyi açıqlamada M.Roysa qarşı iddiaları təsdiqləyib. Prokurorun sözlərinə görə, futbolçunun 2011-ci ilin sentyabrından bu ilin martinadək avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə 540 min avro məbleğində cərimə ödəməli olacaq. Qəzeti verdiyi məlumata görə, Almaniya millisinin futbolçusu sürücülük vəsiqəsi almaq üçün bu günədək imtahanada iştirak etməyib. M.Roys bu barədə deyib: "Çox təəssüf edirəm ki, indiye kimi bunu etmək fikrində olmamışam. Səbəblər haqqında danışmaq istəməzdim". M.Roysun avtomobilini sürücülük vəsiqəsi olmadan idarə etmesi bu ilin martında yoxlanış üçün saxlanan zaman polise məlum olub. Bundesligaqanın oyuncusunun avtomobili idarə etdiyi zaman süret həddini bir neçə dəfə aşdıığı da aşkarlanıb. "Mən bütün bunlardan nəticə çıxarığam və belə halların bir daha baş verməsinə yol verməyəcəyəm", - deyə futbolçu peşmanlığını bildirib.

Riberi Fransada ən çox nifrət edilən idmançı oldu



Fransada ilin ən çox nifrət edilən idmançısı müyyənələşib. Qol.Az-in məlumatına görə, VSD nəşrinin azarkeşlər arasında apardığı səsverməyə əsasən, bu il Fransa millisindəki karyerasını başa vuran "Bavariya"nın futbolcusu F.Riberi siyahının ilk pilləsində qərarlaşdı. O, səslerin 67 fai-zini toplayıb. "Manchester Siti"nin futbolcusu Samir Nəsri ikinci, Fransa millisinin sabiq oyuncusu Nikolas Anelka isə üçüncü olub. "Real"ın hücumçusu Kerim Benzema da ən çox nifrət edilən idmançılar sırasında yer alıb.



İspaniya kuboku: "Atletiko" 1/8 finalda

Futbol üzrə İspaniya kubokunda 1/16 finalın növbəti cavab oyunları keçirilib. Qol.Az-in məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub. Öz meydanında "Hospitalet"le qarşılaşan "Atletiko" (Madrid) klubu rəqibi ilə 2:2 bərabərə qalıb. Lakin ilk görüşdə 3:0 hesabi ilə qalıb gələn "Land of fire Azerbaycan" formalı komanda 1/8 finala adlayıb. Doğma azarkeşləri önündə "Deportivo"nu qəbul edən "Malaqa" böyük hesablı qələbəyə sevinib. Rəqibine 4:1 hesabi ilə qalıb gələn "Malaqa" 1/8 finala yüksələn digər komanda olub.



Puyol üçün vida matçı keçiriləcək

Barselona" klubu sabiq futbolçusu Carles Puyol üçün vida matçı keçirməyi planlaşdırır. "Sport.es" in verdiyi məlumata görə, "Nou Kamp" stadionunda təşkil olunacaq oyunun vaxtı hələlik məlum deyil. "Təbii ki, Puyol vida matçına layiq futbolçudur. O, komandanın böyük futbolcularından olub. Biz artıq vida matçının keçirilməsi məsələsini müzakirə etmişik. Bircə, oyunun tarixini müyyənələşdirmək qalır" - deyə klubun prezidenti Xosep Bartomeu deyib. Qeyd edək ki, 1999-2014-cü illərdə "Barselona"nın şərəfini qoruyan Puyol ötən mövsümün sonunda karyerasını başa vurub.

"Azəryol" hansı klublarla qarşılaşacaq?

Yanvarın 3-dən 5-dək Antalyada qadın voleybol komandaları arasında "Gloria Cup" beynəlxalq turniri keçiriləcək. AzərTAc xəbər verir ki, turnirdə Azərbaycanın idman şərəfini "Azəryol" komandası qoruyaq. Yarışda "Azəryol" ilə yanaşı, Türkiyənin "Vakıfbank", İsvəçrənin "Volero" və Sloveniyənin "Maribor" kollektivləri birincilik uğrunda mübarizə aparacaq. Komandamız ilk oyununu yanvarın 3-də "Vakıfbank" a qarşı keçirəcək. Yanvarın 4-də Bakı təmsilçisinin rəqibi "Volero", bir gün sonra isə Sloveniya təmsilçisi olacaq.